

1. Biznes inkubatorlarının yaradılmasında universitetlərin fəal iştirakını şərtləndirən ən mühüm faktor hansıdır?

- Biznes inkubatorlardakı yeni ideyaların universitetlərdəki gələcək tədqiqatlar üçün əsas ola bilməsi ehtimalı.
- √ Biznes-inkubatorlarda tədqiqat nəticələrinin kommersiya əhəmiyyətinin yoxlanılması imkanları.
- Biznes-inkubatorlarının fəalliyətinin universitet məzunları üçün yeni iş yerlərinin açılmasındakı rolu.
- Biznes-inkubatorların fəalliyətindən gəlir əldə etmək imkanları
- Universitetlərin xeyriyyəçilik niyyətləri.

2. Böyük korporasiyaların biznes inkubatorların yaradılmasındakı fəal iştirakını hansı faktor şərtləndirmir?

- Biznes- inkubatorlar yeni ideyalar barədə informasiya mənbəyi olması .
- Biznes- inkubatorları gələcək yeni məhsullar barədə informasiya mənbəyi.
- Biznes-inkubatorlar vasitəsilə innovasiya firmalarının səhm paketinin daha ucuz əldə edilməsi imkanları.
- Biznes- inkubator vasitəsilə iri yeniliklərin daha ucuz əldə edilməsi.
- √ Biznes- inkubatorların fəalliyətinin iqtisadi sistemindəki rəqabəti gücləndirməsi.

3. Biznes inkubatorlarının yaradılmasını zəruri edən faktorlar sırasına sadalananlardan hansı aid deyil

- Yeni sahibkarların informasiya xidmətlərinə ehtiyacı
- √ Yeni sahibkarların innovasiya ideyaları ilə təminatə ehtiyacı
- Yeni sahibkarların hüquqi bilgilərə ehtiyacı
- Yeni sahibkarların təşkilatı-iqtisadi bilgilərə ehtiyacı.
- Yeni sahibkarların ucuz avadanlıq və təsərrüfat biznesi kirayələməsinə ehtiyacı

Tayvan modelində dövlətin əsas vəzifəsi:

- 4.
- 1.layihə konstruktör büroları maliyyələşdirmək
 - 2.texniki xidmət və elimi laboratoriyaları maliyyələşdirmək
 - 3.bazarın bütün iştirakçıları üçün yeni texnologiyalara yiyələnmək
 - 4.yeni məhsulun işlənilib hazırlanmasında bərabər iştirak etmək imkanı yaratmaq

- heç biri
- √ hamısı
- 1;4
- 3;4
- 1;2

Yapon modelinin mənfi cəhəti:

- 5.
- 1.səmərəli investisiyalar üçün əhəmiyyətli vəsaitin cəmləşməsi imkanı
 - 2.investisiyaların planlaşdırılması prosesinin siyasiləşdirilməsi
 - 3.pul-kredit parametrlərin xoşagəlməz dəyişilməsi
 - 4.siyasi qüvvələrin korrupsiyası

- 1;2
- √ 2;3;4
- 1;2;3;4
- 1;4
- 1;3

Amerikan modelində əsas rol oynayır:

- 6.
- 1.vergi mexanizmi
 - 2.makroiqtisadi siyasət
 - 3.bank
 - 4.fond birjası

- √ 1;2;4
- 3;4
- hec biri
- 2;3
- 1;2;3;4

7. Tayvan modelinə aiddir?

- heç biri
- hamısı
- xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
- xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi
- ✓ xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya olunması

8. İnnovasiya diffuziyaları üsulunun mahiyyəti:

- ✓ artıq yaradılmış yeni texnologiyaların istifadəsi
- xüsusi kompaniyalar arasında əməkdaşlığa əsasən fəaliyyət göstərir
- texnoloji inkişaf vasitəsi ilə hərbi sahədə üstünlük qazanmaq
- hamısı
- Heç biri

9. Almaniya və İtaliya təcrübəsi İnnovasiya diffuziyaları üsulunun çatışmayan cəhəti nədir ?

- bu texnologiyaların sənayedə tez istifadə edilməsi və xeyir gətirməsi
- başqa ölkədə istehsal olunan texnologiyalar uyğunlaşmaq məcburiyyəti olmaması
- bu texnologiyaların heç bir xeyir gətirməməsi
- bu texnologiyaların sənayedə gec istifadə olunması
- ✓ onların tətbiqində başqa ölkədə istehsal olunan mövcud texnologiyalara uyğunlaşması məcburiyyətidir

10. Almaniya və İtaliya təcrübəsi İnnovasiya diffuziyaları üsulunun üstün cəhəti nədir ?

- ✓ bu texnologiyaların sənayedə tez istifadə edilməsi və xeyir gətirməsi
- onların tətbiqində başqa ölkədə istehsal olunan mövcud texnologiyalara uyğunlaşması məcburiyyətidir
- başqa ölkədə istehsal olunan texnologiyalar uyğunlaşmaq məcburiyyəti olmaması
- bu texnologiyaların heç bir xeyir gətirməməsi
- bu texnologiyaların sənayedə gec istifadə olunması

TMK özündə birləşdirir: cətin

1. iri kapital
2. müasir istehsal səviyyəli müəssisələr
3. yüksək peşəkar heyət
4. informasiya axını

11.

- heç biri
- 3;4
- 2;3
- ✓ 1;2;3
- 1;2

Hərbi modeli seçən ölkənin qarşılaşdığı problemlər:

1. mənəvi problem
2. maddi problem
3. yaradılan yeniliklər məxfi saxlanıldığına görə digər sahələrdə istifadə məhdudlaşdırılır
4. yaradılan yeniliklər açıq olduğuna görə hər sahənin istifadə edə bilməsi

12.

- heç biri
- 1;3;4
- 1;2
- 2;4
- ✓ 1;3

13. Kapital qoyuluşlarında dövlətin iştirakı neçə növ və formada olur?

- ✓ 3
- 8
- 5
- 7

- 6

14. İnnovasiya-investisiya fəalliyətinin təminatı üçün əsas maliyyə mənbələrinə sadalananlardan hansı aid deyil?

- Bütçə vəsaitləri
- √ Fəkiorinq.
- Bölünməmiş mənfəət
- Xarici investisiyalar
- Kredit resursları

15. Sadalananlardan hansı maliyyə vəsaitlərinin mülkiyyət formasına görə təsnifatına aid deyil?

- Dövlət
- Bələdiyyə
- Özəl.
- Qarışıq.
- √ Protfel

16. İntestisiya növlərinə görə maliyyə vəsaitləri təsnifatına sadalananlardan hansı aid deyil?

- əmlak hüquqlarına investisiyalar.
- √ Özəl investisiyalar.
- Maliyyə investisiyalar.
- Dövrüyyə vəsaitlərinə investisiyalar
- İntellektual investisiyalar

17. İnnovasiya –investisiya fəalliyətinin maliyyə sisteminə sadalananlardan hansı aid deyil?

- Vəsaitlərin qayqaytarılma mexanizmi.
- Vəsaitlərin istifadəsinə nəzarət mexanizmi
- Vəsaitləri yönəlmə və istifadəsi mexanizmi
- Maliyyə vəsaitlərinin mənbələri
- √ Maliyyə vəsaitlərinin dəyərinin müəyyənəlməsi.

18. Dövlət kapital qoyuluşlarının maliyyə xərcləri neçə qayda üzrə planlaşdırılır?

- 5
- 3
- √ 2
- 7
- 10

19. Kapital qoyuluşlarında dövlətin iştirakı neçə növ və formada olur?

- √ 13
- 15
- 5
- 7
- 18

İnnovasiya fəalliyətinin birbaşa təsir metoduna aid deyil: (сая)

20. 1. vergi güzəştləri;
2. dövlət innovasiya infrastrukturunun maliyyələşdirilməsi;
3. antiinhisar tədbirlərin qəbul edilməsi;
4. amortizasiya siyasəti;
5. innovasiya fəalliyətində rəqabətin artırılmasında bütün sahələr üzrə qarşılıqlı tədbirlər fəalliyəti;

- 2;4;5
- hamısı
- √ 1 : 4
- 2;3;5

- heç biri

İnnovasiya fəaliyyətinin birbaşa təsir metoduna aid deyil:

- 21.
1. innovasiya prosesinin orta inkişaf meyilləri qiymətləndirilir;
 2. bütün sahələr üzrə stimullaşdırıcı tədbirlər;
 3. maliyyə lizinqinə dövlət təminatı;
 4. innovasiya fəaliyyətinin təkmilləşdirilməsi;
 5. elmi texniki fəaliyyət nəticəsində sənaye mülkiyyətinə hüquqların qorunması;

- heç biri
- 1; 4
- 1;2;3
- 1;4;5
- ✓ 2; 3

22. İnvestisiya fəaliyyəti necə tənzimlənir?

- regional qanunlarla
- ✓ hamısı ilə
- heç biri ilə
- hökumət qanunları ilə
- normativ akt və sənədlərlə

23. İnvestisiya fəaliyyətinin subyektləri hansılardır?

- kapital qoyuluşu obyektlərinin istifadəçiləri
- ✓ hamısı
- investorlar
- sifarişçilər
- podratçılar

24. Dövlətin investisiya siyasəti necə istiqamətdə aparılır?

- 4
- 5
- 1
- 2
- ✓ 3

25. İnvestisiya iqliminin yaradılması neçə yollarla tənzimlənir?

- 19
- 5
- 7
- ✓ 13
- 15

26. Azərbaycan Respublikasının hökuməti layihələr üçün neçə il müddətə uzada bilər?

- 5
- 4
- ✓ 7
- 3
- 8

27. İnhisarlar hansı hüquqlara malikdir?

- ✓ hamısı
- müqavilə ilə nəzərdə tutulan digər hüquqlarının həyata keçirilməsi
- kapital qoyuluşlarının birgə həyata keçirilməsi
- müqaviləyə əsasən

- heç biri deyil

28. Dövlətin investisiya siyasəti neçə istiqamətdə aparıla bilər?

- ✓ 3
- 4
- 1
- 2
- 5

29. Müəssisənin öz maliyyə resurslarına...

- Bölünməmiş mənfəət, istiqrar emissiyası və amortizasiya ayırmaları aiddir.
- Bölünməmiş mənfəət, səhm və istiqrar emissiyası aiddir.
- ✓ Bölünməmiş mənfəət, amortizasiya ayırmaları və səhm emissiyası aiddir.
- Bölünməmiş mənfəət, lizinq və istiqrar emissiyası aiddir.
- Bölünməmiş mənfəət, lizinq, səhm emissiyası aiddir.

30. Uzunmüddətli innovasiya-investisiya layihələri reallaşdırarkən hansı maliyyə mənbəsindən istifadə məqsədə uyğun olur?

- ✓ Bölünməmiş mənfəətdən
- Istiqraz emissiyasından
- Bank kredirdən
- Dövlət vəsaitlərindən
- Səhm emissiyasından

31. Maliyyə xərcləri üzrə qaydalar hansılardır?

- dövlət büdcəsində, əgər gənclər dövlət məqsədli proqramlara çəkilən xərclərin bir hissəsidirsə
- AR-nın subyektlərinin büdcələrində, əgər məsrəflər regional məqsədli layihələrin reallaşmasına çəkilən xərclərin bir hissəsidirsə
- AR-nın subyektlərinin büdcələrində, əgər məsrəflər regional məqsədli proqramlara çəkilən xərclərin bir hissəsidirsə
- dövlət büdcəsində, əgər xərclər dövlət məqsədli layihələrin reallaşmasına çəkilən xərclərin bir hissəsidirsə
- ✓ hamısı

32. Kapital qoyuluşlarının dövlət tənzimlənməsi üçün investisiya iqliminin yaradılması hansıdır

- investisiya fəaliyyəti subyektlərinin şəxsi investisiya fondlarının formalaşmasını stimullaşdırmaq
- ✓ hamısı
- reytinglərin daimi həyata keçirilməsi və investisiya fəaliyyəti subyektlərinin reyting qiymətləndirilməsinin kəsirini aparan analitik-informasiya mərkəzləri şəbəkəsinin yaradılması və inkişafı
- heç biri deyil
- inflyasiya templərinə müvafiq olaraq, əsas fondların yenidən qiymətləndirilməsinin aparılması

33. İntestisiya fəaliyyətinin subyektlərinə kimlər daxildir?

- investitorlar
- sifarişçilər
- ✓ hamısı
- kapital qoyuluşları obyektlərinin istifadəçiləri
- podratçılar

34. Dövlət investisiya siyasətinin istiqaməti deyil:

- investisiya resurslarının səfərbər olunub formalaşması
- heç biri
- ✓ öz vəsaitlərində məqsədyönlü istifadəyə nəzarətin həyata keçirilməsi
- büdcə vəsaiti hesabına dövlətin investisiya fəaliyyətində bilavasitə iştirakı
- hamısı

35. Dövlətin investisiya siyasətinin istiqamətləri hansılardır?

- investisiya fəaliyyəti üçün əlverişli şəraitin yaradılması
- investisiya resurslarının səfərbər olunub formalaşması
- heç biri
- ✓ hamısı
- büdcə vəsaiti hesabına dövlətin investisiya fəaliyyətində bilavasitə iştirakı

36. İntellektual mülkiyyətdən istifadə hüquqları 3 il müddətinə satılır. Lisenziya alıcısı bu istifadə zamanı hər il 1 milyon vahid intellektual məhsul stehsal edəcək. Məhsul vahidinin satış qiymətinin 1 manat, royalti həcminin hər il 3% olduğunu nəzərə alıb, lisenziya ödənişinin məbləğini royalti metodu əsasında müəyyənləsdirin.

- 50 min manat
- 100 min manat
- 3 milyon manat
- ✓ 90 min manat
- 300 min manat

37. Azərbaycan Respublikasının hökumətinin səlahiyyətləri hansılardır?

- prioritet investisiya layihələrinin qeydiyyat qaydalarının təsdiqi
- verilən variantlardan heç biri deyil
- investorların öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi
- ✓ hamısı
- investisiya layihələrinin maliyyələşdirilməsi

38. Dövlətin investisiya siyasəti hansı formada aparılır?

- büdcə vəsaiti hesabına dövlətin investisiya fəaliyyətində bilavasitə iştirakı;
- investisiya fəaliyyəti üçün əlverişli şəraitin yaradılması məqsədi ilə makroiqtisadi vasitələrin istifadə edilməsi;
- ✓ hamısı
- heç biri
- c) investisiya resurslarının səfərbər olunub formalaşdırılması;

39. İntellektual mülkiyyətdən istifadə hüquqları 10 il müddətinə satılır. Lisenziya alıcısının bu istifadədən məhsul vahidinə əlavə mənfəəti 0,4 manatdır. Orta illik istehsal həcminin 1 milyon vahid, satıcının əlavə mənfəətdəki payının 50% olduğunu nəzərə alıb, lisenziya ödənişinin məbləğini mənfəətdə iştirak metodu əsasında müəyyənləsdirin.

- ✓ hamısı
- Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən investisiya layihələrinin ekspertiziyasının aparılması
- qanunvericiliyə müvafiq olaraq auksion və müsabiqələrin nəticələrinə görə xarici investorlara verilməsi ilə bu sahələrin inkişafını nəzərə almaq;
- heç biri
- standartlara uyğun olaraq bu layihələrin təsdiqi, onlara nəzarətin həyata keçirilməsi;

40. İntellektual mülkiyyətdən istifadə hüquqları 10 il müddətinə satılır. Lisenziya alıcısının bu istifadədən məhsul vahidinə əlavə mənfəəti 0,4 manatdır. Orta illik istehsal həcminin 1 milyon vahid, satıcının əlavə mənfəətdəki payının 50% olduğunu nəzərə alıb, lisenziya ödənişinin məbləğini mənfəətdə iştirak metodu əsasında müəyyənləsdirin.

- ✓ 2 milyon manat
- 1 milyon 440 min manat
- 1 milyon 240 min manat
- 1 milyon 500 min manat
- 4 milyon manat

41. İntellektual mülkiyyətdən istifadə hüquqları 10 il müddətinə satılır. Lisenziya alıcısının bu istifadədən məhsul vahidinə əlavə mənfəəti 0,4 manatdır. Orta illik istehsal həcminin 1 milyon vahid, satıcının əlavə mənfəətdəki payının 50% olduğunu nəzərə alıb, lisenziya ödənişinin məbləğini mənfəətdə iştirak metodu əsasında müəyyənləsdirin.

- qanuna müvafiq işlənilib hazırlanan
- praktiki hərəkətin təsviri
- ✓ hamısı
- layihə-smeta sənədləri
- qəbul olunmuş layihəyə əsasən

42. Lizing nədir?

- √ Kirayəyə götürülmüş texnikasının istifadəsidir.
- Kirayəyə götürülmüş avtomobilin təsərrüfat məqsədləri üçün istifadəsidir.
- Ödənişsiz əsasda verilən avadanlığın istifadəsidir.
- Kirayəyə götürülmüş təsərrüfat anbarının istifadəsidir.
- Kirayəyə götürülmüş kənd təsərrüfat texnikasının istifadəsidir.

43. Faktoring nədir?

- √ Debitor borcu hesabına kredit təşkilatında vəsait əldə olunması və debitor borcunun kredit təşkilatına satılmasıdır.
- Debitor borcunu lıqvi
- . Debitor borcunun bir hissəsinin ləğvi
- Debitor borcunun iri korporasiyalara satılmasıdır.
- Debitor borcunun lizing şirkətlərinə satılmasıdır.

44. Lizingin hansı forması innovasiya –investisiya layihələrində istifadə üçün daha yararlıdır.

- √ Lizbek.
- əməliyyat lizingi
- Maliyyə lizingi
- Lizbek və maliyyə lizingi birgə
- əməliyyat və maliyyə lizingi

45. Maliyyə lizingi avadanlığın ...

- Lizing verənin sərbəst seçdiyi müəssisədən alınması və istənilən müştəriyə icarəyə verilməsi nəzərdə tutur.
- Lizing verən və lizing alanın birgə seçdiyi müəssisədən alınmasını nəzərdə tutur.
- √ Lizing alanın tapşırığı əsasında lizing şirkəti tərəfindən alınmasını və lizing alan icarəyə verilməsini nəzərdə tutur.
- Lizing verənin öz riski əsasında alınmasını nəzərdə tuturdu
- Lizing alanın seçdiyi müəssisədən alınmasını nəzərdə tutur.

46. Sadalananlardan lizing növlərinə aid deyil?

- Lizbek
- Heç biri
- Maliyyə lizingi
- əməliyyat lizingi
- √ Sığorta lizingi

47. . Sadalananlardan hansı Post sosializm məkanında səhm hesabına maliyyələşdirməsinin aşağı səviyyədə olmasını şərtləndirən faktorlara aid deyil?

- Sahibkarların səhm maliyyələşdirilməsinə maraq göstərməsi.
- Investorların hüquqlarının lazımi səviyyədə qorunmaması
- Əhalidə səhm barədə yetərli bilgilərin olmaması
- əhalidə sərbəst vəsaitlərin azlığı
- √ Kommersiya banklarının daha effektiv fəaliyyəti

48. Lizing nədir?

- Ödənişsiz əsasda verilən avadanlığın istifadəsidir.
- √ Kirayəyə götürülmüş texnikasının istifadəsidir.
- Kirayəyə götürülmüş kənd təsərrüfat texnikasının istifadəsidir.
- Kirayəyə götürülmüş avtomobilin təsərrüfat məqsədləri üçün istifadəsidir.
- Kirayəyə götürülmüş təsərrüfat anbarının istifadəsidir.

İnvestisiya iqliminin yaradılması aşağıdakı hansı variantlarda düzgün verilmişdir.

49.

- a) amortizasiyanın hesablanması və amortizasiya ayırmalarından istifadə mexanizmlərinin təkmilləşdirilməsi
- b) antiinhisar tədbirlərinin qəbul edilməsi
- d) investisiya fəaliyyəti subyektlərinin torpaq və digər təbii resurslardan imtiyazlı istifadə şərtlərinin verilməsi
- e) milli meqalayihələrin seçimi
- ə) AR-da həyata keçirilən investisiya layihələrinin seçimi

- b, d, ə
- a, e, ə
- d, e, ə
- a, b, ə
- ✓ a, b, d

İnvestisiya iqliminin yaradılması aşağıdakı hansı variantlarda düzgün verilmişdir.

50.

- a) vergi sisteminin təkmilləşdirilməsi
- b) investisiya fəaliyyəti subyektləri üçün xüsusi vergi qiymətlərinin təyin edilməsi
- d) kapital qoyuluşları obyektinə sərəncam vermək
- e) maliyyə lizinqinin inkişafı

- ✓ a, b, e
- d, b,
- b, d, e
- a, b, d
- d, e,

İnnovasiya fəaliyyətinin dolayı təsir metoduna aid deyil: (чЯТИН)

51.

1. dövlət büdcəsi hesabına innovasiya layihələrinin maliyyələşdirilməsi;
2. amortizasiya siyasəti;
3. innovasiya prosesinin orta inkişaf meyilləri qiymətləndirilir;
4. uzunmüddətli perspektiv inkişafa doğru addımlayan elm və texnikanın inkişaf istiqamətlərinin işlənilib hazırlanması
5. bütün sahələr üzrə stimullaşdırıcı tədbirlər;

- hamısı
- 2;5
- 2;4;5
- ✓ 1;3;4
- heç biri

52.

Nəyə görə dolayı maliyyələşmə formalarından biri franqayrinq innovasiya-investisiya layihələri üçün effektiv bir maliyyə mənbəyi hesab edilir?

- Satış həcmnin artmasına, texnologiya hazırlanması və bərabər əldə edilməsi məsrəflərini azaltdığına görə
- Riskləri minimallaşdırdığına, satış xərclərini azaltdığına, satış həcmi yüksəltdiyinə görə.
- Bazarlara çıxış imkanını təmin etdiyinə riskləri minimallaşdırdığına və satışları yüksəltdiyinə görə.
- ✓ Texnologiyalar bazarlar əldə edilməsinə məsrəfləri azaltdığına, risklərin minimallığına görə.
- Texnologiyalar hazırlanmasına məsrəfləri azaltdığına, riskləri minimallaşdırdığına, gəlirləri maksimallaşdırdığına görə

53.

Kapital qoyuluşlarında növ və formalar aşağıdakılardan hansıdır?

- ✓ hamısı
- infrastruktur inkişafın investisiyası, sahibkarlıq fəaliyyəti, milli və regional layihələr
- dövlət büdcəsi, eləcə də AR-nın subyektlərinin büdcə vəsaitləri hesabına, investisiya layihələri üzrə, rəqabət əsasında təminatının verilməsi
- variantlardan heç biri
- məqsədli investisiya istiqraz səhmlərinin buraxılışı

54.

İnvestisiya və innovasiya fəaliyyəti sahibkarlıq fəaliyyətində hə respublika həm də regional layihələrin həyata keçirilməsini tənzimləyir :

- dövlət büdcəsi eləcə də, Azərbaycan Respublikasının subyektlərinin büdcə vəsaitləri hesabına investisiya layihələri üzrə rəqabət əsasında dövlət təminatının verilməsi
- regional baxımdan bütün sahələr nəzərə alınmaqla bu sahələrin layihələndirilməsi və qiymətləndirilməsi
- məqsədli formada investisiya istiqraz səhmlərinin buraxılması
- ✓ hamısı
- heç biri

55. Kapital qoyuluşlarında dövlətin bilavasitə iştirakı hansı növ və formalarda həyata keçirilir ?

- heç biri
- xarici subyekt və dövlətlərlə birlikdə Azərbaycan Respublikasında həyata keçirilən investisiya seçimi,təşkili,tərtibi,təsdiqi,maliyyələşdirilməsi.
- Milli meqa daxili layihələrin seçimi,tərkibi, təsdiqi, maliyyələşdirilməsi.
- investisiya sahəsində maliyyə işlərinin tərtib edilməsi və birgə fəaliyyəti
- ✓ hamısı

İnvestisiya fəaliyyətində Azərbaycan Respublikasının həyata keçirdiyi səlahiyyətlər:

56.

- 1.Prioritet sahələrin seçilməsi ilə investisiya layihəsinin qeydiyyat qaydalarının təsdiqi;
- 2.Azərbaycan Respublikası ərazisində prioritet investisiya layihəsinin investorların üzərinə düşən vergi yükünün əlverişli şəraitin yaradılması ilə onun qiymətləndirilməsi;
- 3.İnvestorların öz üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə nəzarət;
- 4.xarici investorların iştirakı ilə investisiya layihəsinin başlama gününü təyin edən qaydanı təsdiqləyir;

- 3;4
- 2;3
- 1;2
- ✓ hamısı
- 1;2;3

57. İnvestora aiddir:

- ✓ dövlət qanunvericiliyi ilə təyin olunmuş kapital qoyuluşları formasında investisiya fəaliyyətinin həyata keçirmək;
- dövlətin öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsinə nəzarət etmək;
- prioritet investisiya layihələrinin qeydiyyat qaydalarını təsdiq etmək;
- investisiya layihəsinin maliyyələşdirilməsinin başlama gününü təyin edən sənədi təstiqləmək;
- vergi yükünün əlverişsiz dəyişmələrinin qiymətləndirilməsi meyarlarını təyin etmək;

58. İnvestorlar aşağıdakı bərabər hüquqlara malikdirlər:

- ✓ hamısı
- kapital qoyuluşlarının həcm və istiqamətlərinin müstəqil müəyyən edilməsinə;
- dövlət qanunvericiliyi ilə təyin olunmuş kapital qoyuluşları formasında investisiya fəaliyyətinin həyata keçirilməsinə;
- öz vəsaitlərindən məqsədyönlü istifadəyə nəzarətin həyata keçirilməsinə
- müqavilə ilə nəzərdə tutulan digər hüquqlarının həyata keçirilməsinə

59. Kapital qoyuluşu obyektlərinin istifadəçiləri kimlərdir?

- ✓ fiziki və hüquqi şəxslər,xarici şəxslər,dövlət orqanları,xarici dövlətlər,beynəlxalq təşkilat və qurumlar;
- heç biri
- özlərinin şəxsi vəsaitlərindən istifadə etməklə kapital qoyuluşlarını həyata keçirən fiziki və hüquqi şəxslər,dövlət orqanları,xarici investorlar;
- investorun tapşırığı ilə investisiya layihələrinin reallaşmasını həyata keçirən şəxslər;
- müqavilə və dövlət kontraktı üzrə işləri yerinə yetirən fiziki və hüquqi şəxslər;

60. İnvestorlar kimlərdir?

- müqavilə və dövlət kontraktı üzrə işləri yerinə yetirən fiziki və hüquqi şəxslər;
- heç biri
- ✓ özlərinin şəxsi vəsaitlərindən istifadə etməklə kapital qoyuluşlarını həyata keçirən fiziki və hüquqi şəxslər,dövlət orqanları,xarici investorlar;
- investorun tapşırığı ilə investisiya layihələrinin reallaşmasını həyata keçirən şəxslər;
- fiziki və hüquqi şəxslər,xarici şəxslər,dövlət orqanları,xarici dövlətlər,beynəlxalq təşkilat və qurumlar;

61. İnvestisiya fəaliyyəti subyektləri arasında münasibətlər neçə həyata keçirilir?

- müqavilə
- normativ aktlar
- qanunvericilik

- dövlət kontraktı
- ✓ hamısı

62. İnvestorlar hansı hüquqlara malik deyildir?

- dövlət qanunvericiliyi ilə təyin olunmuş çıxarışlar istisna olmaqla
- həyata keçmiş kapital qoyuluşları nəticələrinə sahib olmaq
- ✓ büdcə vəsaiti hesabına dövlətin investisiya fəaliyyəti
- hamısı
- kapital qoyuluşları obyektlərinə

63. İnvestorlar hansı hüquqlara malik deyildir?

- hamısı
- heç biri deyil
- ✓ prioritet investisiya layihələrinin qeydiyyat qaydaları
- yerli özünüidarəetmə orqanları
- müqaviləyə əsasən

64. İnvestorlar hansı hüquqlara malikdirlər?

- kapital qoyuluşları formasında investisiya fəaliyyəti həyata keçirməklə
- ✓ hamısı
- heç biri deyil
- öz vəsaitlərindən məqsədyönlü istifadəyə nəzarətin həyata keçirilməsi
- dövlət qanunvericiliyi ilə təyin olunmuş çıxarılan investor olmaqla

65. İnvestorlar kimlər ola bilər?

- heç biri
- xarici investorlar
- ✓ hamısı
- hüquqi şəxs statusu olmayan hüquqi şəxs birlikləri
- dövlət orqanları

66. Kapital qoyuluşu deyiləndə nə başa düşülür?

- ✓ əsas kapitala investisiyalar
- obyektlərdən istifadə
- sifarişçilər
- podratçılar
- investisiya layihələmə

67. Kapital qoyuluşları sahəsində investisiya fəaliyyəti aşağıdakılardan hansılardır?

- normativ aktlar və sənədlər
- ✓ hamısı
- hökumət qanunları
- qanun və məcəllələr
- heç biri

68. Kapital qoyuluşları sahəsində (həyata keçirilən) investisiya fəaliyyəti neçə tənzimlənir?

- ✓ hamısı
- normativ aktlar və sənədlər
- hökumət qanunları
- qanun və məcəllər
- regional qanunlar

69. Portfel dəyərinin artımı neçə yerə bölünür?

- √ 4
- 12
- 9
- 6
- 7

70. Portfel investisiya dedikdə nə başa düşülür?

- səmərəli investisiya
- maliyyə lizinçinin inkişafı
- investorların maraqlarının qorunması
- √ qiymətli kağızlara vəsait qoyuluşu
- kapital qoyuluşları

71. İdarəetmə strategiyası hansıdır?

- struktur
- lokal
- təhlil
- √ passiv
- dəyişkən

72. İdarəetmə strategiyası hansıdır?

- √ aktiv
- yenilik
- struktur
- dəyişkən
- lokal

73. Maliyyə aktivləri neçə idarəetmə üsulla ayrılır?

- √ 2
- 9
- 5
- 7
- 4

74. İnvestisiya portfelinin idarə olunması dedikdə nə başa düşülür?

- obyektlər məcmusu
- növ məcmusu
- √ metodlar məcmusu
- subyektlər məcmusu
- meyar məcmusu

75. İnvestisiya portfelinin metodu neçə cür olur?

- √ 3
- 8
- 4
- 7
- 5

76. Portfel investisiyaları neçə mərhələyə ayrılır?

- 1
- √ 5
- 7

- 8
- 10

77. İnvestor kapitalının artım portfelleri hansılardır?

- ✓ hamısı
- daimi gəlir portfeli
- yüksək artım
- orta artım
- mülayim artım

78. Portfel investisiyalarının idarəetmə prosesi aşağıdakı mərhələlərdən hansıdır?

- Aktivlərin seçilməsi
- ✓ Hamısı
- investisiyaların səmərəliliyinin qiymətləndirilməsi
- Portfel strategiyasının seçilməsi
- Heç biri

79. Sturtur strateji idarəetmə investisiyaları necə istiqamətləndilir?

- diverfikasiya olunmuş portfelin formalaşması
- qiymətli kağızlar bazarının daima öyrənilməsi
- ✓ gələcəkdə müəyyən ödənişlər axını alınsın
- uzun müddət qorunub saxlanılması
- aktiv idarəetmə

Aktiv- passiv idarəetmə strategiyası necə olur?

- 80.
1. portfelin özəyinin idarə olunması
 2. aktiv strategiyası
 3. uzun müddət qorunub saxlanılması
 4. aktiv idarə olunması
 5. passiv strategiyası

- ✓ 1;2;4;5
- 1;2;3;4
- 1;3;4;5
- 2;3;4;5
- 1;3;4

81. Portfel idarəetmə metodu hansıdır?

- Risk səviyyəsinin azaldılması
- Heç biri
- ✓ Hamısı
- İlkin qoyulan vəsaitlərin qorunub saxlanılması
- Maksimal mümkün olan gəlirliyə nail olması

82. Xüsusişdirilmiş portfel nədir?

- fond bazarında kurs dəyərinin düşməsi
- orta risk səviyyəsi
- qrup şəklində qiymətli kağızlar
- riskli kağızlar
- ✓ qiymətli kağızlara istiqamətlənib

83. Kombinəşdirilmiş portfel nədir ?

- yüksək etibarlığa malik qiymətli kağızlar
- minimal risk səviyyəsi
- ✓ aşağı dividend və faiz ödəmələrindən gələn itkilər

- qiymətli kağızlara istiqamətlənib
- riskli kağızlar

84. Yüksək gəlir portfeli nədir?

- investora uyğun cari gəlir
- faiz ödəmələrdən gələn minimum
- ✓ yüksək gəlir gətirən qiymətli kağızlar
- riskli kağızlar
- minimal risk səviyyəsində orta gəlir gətirən

85. Daimi gəlir portfeli nədir?

- maliyyə aktivlərinin bir hissəsi
- investora uyğun cari gəlir
- riskli kağızlar
- orta risk səviyyəsi
- ✓ minimal risk səviyyəsində orta gəlir gətirən

86. Korporativ investorlar kimlərdir?

- investisiya kompaniyaları
- fondlar
- ✓ müəssisələr, banklar
- fiziki şəxslər
- pensiya fondları

87. İndividual investorlar kimlərdir?

- ✓ fiziki şəxslər
- bank
- pensiya fondları
- müəssisələr
- investisiya fondları

88. Gəlir portfeli nədir?

- faizlər üzrə dividendlər
- yüksək artım portfeli
- kapitalın maksimal artımı
- ✓ hamısı
- ən aşağı risk

89. Orta artım portfeli nədir?

- aksiyalr üzrə dividendlər
- hamısı daxildir
- kapitalın maksimal artımı
- ✓ orta və yüksək artım portfeli
- ən aşağı risk

90. İntestisiya portfelinin prinsipləri hansılardır

- investisiya məqsədlərinin
- heç bir variant deyil
- likvidliyin təmin edilməsi
- ✓ hamısı
- portfel strategiyasının müəyyən edilməsi

91. İntestisiya portfelinin formalaşma prinsipləri neçə cür olur?

- 7
- 9
- 5
- 11
- √ 4

92. Aktiv-passiv idarəetmə strategiyası necə tənzimlənir?

- √ qısa müddətli tənzimləmə strategiyası
- qısa müddətli tənzimləmə taktikası
- √ portfelin özəyinin saxlanması və digər aktivlərin idarə olunması
- aktivlərin idarə olunması
- qısa müddətli tənzimləmə strategiyası

93. Qiymətli kağızlar bazarının təşkilində məqsəd nədir?

- riskin nisbətinin optimallaşdırılması
- heç biri deyil
- müntəzəm və qeyri-müntəzəm risklərin azaldılması
- √ hamısı
- gəlirlərin nisbətinin optimallaşdırılması

94. İntestisiya portfelinin prinsipləri hansılardır?

- investisiyanın növünün müəyyən edilməsi
- investorlar üçün əlverişli gəlirlərin səviyyəsinin əldə edilməsi
- risklərdən sığortalınması
- heç biri deyil
- √ hamısı

95. Yüksək artım portfeli nədir?

- √ kapitalın maksimal artımı
- ən aşağı riskdir
- faiz və aksiyalar üzrə dividendlər əldə edilməsi
- asta və yüksək artım
- hamısı daxildir

96. Mülayim artım portfeli nədir?

- kapitalın maksimal artımı
- hamısı daxildir
- asta və yüksək artım
- √ ən aşağı riskdir
- faizlər və aksiyalar üzrə dividendlər

Passiv idarəetmə strategiyası aşağıdakı variantlardan hansılardır?

97. a) diversifikasiya olunmuş portfelin formalaşması
b) investisiya siyasətinin formalaşması
d) uzun müddət qorunub saxlanması
e) fond indeksinə istiqamətləndirilmə
ə) hamısı

- a, e, ə
- e, ə, b
- b, d, e
- √ a, d, e
- a, b, e

Struktur strateji idarəetmə investisiyaları necə müəyyənləşdirilir?

- a) gələcəkdə müəyyən ödənişlər axınının alınması
- b) portfelin özəyinin idarə olunması
- d) portfelin quruluşu gələcəkdə ödənişləri tənzim etmiş olsun
- e) investisiya məqsədlərinin müəyyən edilməsi
- ə) passiv strategiya

- b, e
- b, ə
- a, ə
- d, e
- √ a, d

Portfel investisiya aşağıdakılardan hansıdır?

- a) investisiya məqsədlərinin müəyyən edilməsi
- b) portfel strategiyasının seçilməsi
- d) sığorta kompaniyaları
- e) struktur strateji idarəetmə
- ə) aktivlərin seçilməsi

- d, e, ə
- d, b, ə
- a, e, ə
- √ a, b, ə
- b, d, ə

Portfel investisiyasının idarəetmə prosesinə aşağıdakılardan hansı daxildir?

- 1. investisiya siyasətinin formalaşması
- 2. aktivlərin seçilməsi
- 3. aktiv strategiya
- 4. portfel strategiyasının seçilməsi
- 5. diverfikasiya olunmuş portfel

- √ 1;2;4
- 1;3;5
- 1;2;3
- 3;4;5
- 2;3;4

101. Riskli kapital portfelləri dedikdə nə başa düşülür ?

- √ riskli kağızlar
- yüksək etibarlılığa malik qiymətli kağızlar
- orta risk səviyyəsi
- minimum risk səviyyəsi
- qrup şəklində qiymətli kağızlar

102. Riskli kapital portfelləri dedikdə nə başa düşülür ?

- qiymətli kağızlar
- orta risk səviyyəsi
- minimal risk səviyyəsi
- fond bazarında kurs dəyərinin düşməsi
- √ yüksək gəlirə istiqamətləndirilir

İnvestisiya portfelinin idarə olunması metodu aşağıdakılardan hansıdır?

- 1. maksimal mümkün olan gəlirliyə nail olması
- 2. İlkin qoyulan vəsaitlərin qorunub saxlanması
- 3. investisiya məqsədlərinin müəyyən edilməsi
- 4. aktivlərin seçilməsi
- 5. risk səviyyəsinin azaldılması

- 1;2;4
- √ 1;2;5
- 2;4;5

- 3;4;5
- 1;3;5

Aktiv idarəetmə strategiyası necə idarəetmədir?

104. 1.qiymətli kağızlar bazarının daima öyrənilməsi
2. maksimal mümkün olan gəlirliyə nail olması
3.investisiya məqsədlərinin müəyyən edilməsi
4.səmərəli qiymətli kağızların alınması
5.maksimal dərəcədə tez olaraq azgəlirli qiymətli kağızlardan azad olma

- √ 1;3;4
- 2;4;5
- 1;4;5
- 3;4;5
- 2;3;4

Passiv idarəetmə strategiyası necə istiqamətləndirilir?

105. 1.səmərəli qiymətli kağızların alınması
2. diversifikasiya olunmuş portfelin formalaşması
3.uzun müddət qorunub saxlanılması
4.investisiya məqsədlərinin müəyyən edilməsi
5.fond indekslərinə istiqamətləndirilir

- 1 ;3 ;4
- 1 ;4 ;5
- 1 ;2 ;5
- √ 2 ;3 ;5
- 3 ;4 ;5

106. Innovasiya fəaliyyəti özündə nəyi əks etdirir?

- yeni texnoloji strukturudur.
- yeni idarəetmə üsullarının tapılmasıdır
- elmi-texniki tədqiqatlar aparılmalıdır
- √ məhsulların rəqabət qabiliyyətinin artırılması,gəlirlərin yüksəlməsi və digər effektlər əldə etmək üçün elmi-texniki nailiyyətlərdən istifadədir
- yeni bazarlara çıxışdır

107. Elmi-texniki tərəqqinin proqnozlaşdırma, strateji planlaşdırılma və proqramlaşmasını cətinləşdirən faktorlar hansılardır?

- innovasiya fəaliyyətinin risklilik səviyyəsinin yüksəkliyi
- kəşf və ixtiraları önjə müəyyənləşdirmək cətinliyi
- köhnəlmiş elmi nəzəriyyədən kənarlaşmadakı ətalətlilik
- √ sadalananların hamısı
- sadalananlardan hej biri

108. Investisiya layihələrinin reallaşdırılmasının əsas strateji məqsədi nədir?

- √ müəssisənin dəyərini maksimallaşdırmaq
- müəssisənin sosial məsuliyyətini artırmaq
- müəssisənin istehsal gücünü artırmaq
- müəssisənin satış bazarlarını genişləndirmək
- müəssisənin kadr heyətinin peşəkarlıq səviyyəsini yüksəltmək.

109. Investisiya prosesinin mərhələsinə aid deyil

- layihənin məqsədinin müəyyənləşməsi
- √ layihənin kadr heyətinin fərdi maraqlarının formalaşdırmaq.
- layihənin təqvim planının formalaşması
- layihənin maliyyələşmə planının formalaşması
- marketinq tədqiqatlarının aparılması

110. Azərbaycanın investisiya mühitində hansı amil xarici investisiya axınına müsbət təsir göstərmir?

- inflyasiya səviyyəsi
- sosial gərginlik səviyyəsi
- vergi sisteminin stabillik səviyyəsi
- mənfəət norması səviyyəsi
- ✓ daxili bazarın həjmi

111. Azərbaycan Respublikasında investisiya layihələri üçün hansı risk xarakterik deyil?

- ✓ vergi riski.
- faiz dərəcəsi riski
- ödəniş qabiliyyəti riski,
- müəssisənin maliyyə qeyri-stabilliyi riski,
- marketinq riski,

112. Öz təşkilati strukturlarını formalaşdırarkən ilk növbədə firmalar hansı mövqedən çıxış edirlər?

- innovasiya mexanizminin məqsədindən
- innovasiya sferasının məqsədindən
- innovasiya fəaliyyətinin məqsədindən
- innovasiya siyasətinin məqsədindən
- ✓ innovasiya prosesinin məqsədindən

113. Müəssisələrin əksəriyyətində yaradılmalıdır:

- menecment bölməsi
- heç biri
- ✓ innovasiya bölməsi
- marketinq bölməsi
- mühasibat bölməsi

114. İnnovasiya planlaşdırması səciyyəvidir:

- iri təşkilatlar üçün
- hamısı üçün
- strateji qərarqahlar üçün
- ✓ orta və xırda firmalar üçün
- dövlət orqanları üçün

115. Müəssisənin məcmu iş proseslərinin planlaşdırılmasını necə həyata keçirmək olar?

- ✓ marketinq siyasəti və nəzarətin təşkili ilə
- nəzarət və planlaşdırmanın həyata keçirilməsi ilə
- planlaşdırma və marketinq siyasəti ilə
- hamısı
- idarəetmə siyasəti və nəzarətin təşkili ilə

116. İnnovasiya məhsullarının satışında satıcılar qiymətə təsir göstərmək qabiliyyətinə malikdirlərmi?

- ✓ bəli
- müəyyən qədər
- tamamilə malik deyillər
- qismən malikdirlər
- xeyr

117. İnnovasiya məhsulunu xarakterinə görə nəyə aid etmək olar?

- kütləvi istehsalın məhsuluna
- ictimai istehsalın məhsuluna
- sahibkar istehsalının məhsuluna

- hamısına
- √ fərdi istehsalın məhsuluna

118. Sənaye istehsalı neçə mərhələdən ibarətdir?

- 5
- √ 2
- 4
- 6
- 3

119. İnnovasiya prosesinə detallaşma dərəcəsi ilə neçə mövqedən yanaşmaq olar?

- 5
- √ 3
- 6
- 4
- 2

120. İstehsalın təşkilinin və mütərəqqi idarəetmə metodlarının, vasitə və qaydalarının istehsala tətbiqini nəzərdə tutur:

- innovasiya fəaliyyəti
- innovasiya sistemi
- √ innovasiya prosesi
- innovasiya mexanizmi
- innovasiya siyasəti

121. Texnopolislər ilk dəfə nə vaxt yaradılıb?

- 1970
- √ 1982
- 2000
- 2005
- 1979

122. Amerikan modelində neçə tip texnopark mövcuddur?

- √ 3
- 6
- 4
- 8
- 5

123. Şərti olaraq texnoparkları neçə modeldə birləşdirmək olar?

- 4
- √ 3
- 6
- 7
- 5

124. İnkubatorun əsas vəzifəsi nədir?

- √ kiçik biznes subyektlərinin inkişafı və dəstəklənməsi üçün əlverişli təşkilatı-iqtisadi şəraitin yaradılması
- Hər konkret dövr üçün investisiyaların həcmi
- investisiya layihələrinə təsir edən amillərlə əlaqəli risklər
- heç biri
- intellektual əməyin motivasiyası

125. Texnoparklar:

- ✓ elm və sənayenin inteqrasiya formasıdır
- müəssisədə ixtira fəaliyyətini reallaşdırmaq
- maliyyə resurslarının məcmusu
- heç biri
- vergi bazasını optimallaşdırmaq

126. İnnovasiya mərkəzi :

- İnvəstor və kreditorların axtarışı ilə məşğul olurlar
- Marketing tədqiqatlarla məşğul olur
- Konsalting xidmətlər göstərilir
- ✓ Hamısı
- Kiçik biznesin informasiya təminatı həyata keçirir

127. İnnovasiya infrastrukturunun neçə tərkib hissəsi var?

- ✓ 4
- 5
- 6
- 7
- 1

128. Dövlətin elmi texniki siyasəti neçə istiqamətdə aparılır?

- 1
- ✓ 2
- 5
- 6
- 4

129. YUNESKO-nun təsnifatına görə elmi-texniki fəaliyyət neçə tərkib hissədən ibarətdir?

- 1
- 4
- 5
- 6
- ✓ 3

130. Milli innovasiya sisteminin struktur elementləri nədir?

- Dövlət
- Təhsil müəssisələri
- ✓ Hamısı
- Heç bir
- Biznes

131. Milli innovasiya sistemində təsvir edilmişdir?

- ✓ yaponiya innovasiya sistemini
- fransa innovasiya sistemi
- rusiya innovasiya sistemi
- heç biri
- amerika innovasiya sistemi

132. İlk dəfə Milli innovasiya sistemi anlayışı nə zaman tədqiq edilmişdir?

- ✓ 1987
- 1966
- 1960

- 1999
- 1990

133. İnnovasiya məhsullarının tərkibinə daxildir:

- elmi layihə işləri
- elmi texniki layihələr
- texniki təcrübə işləri
- ✓ elmi-texniki işləmələrin tətbiqi
- layihə konstruktör işləri

134. Milli innovasiya sistemi nədir?

- İnvestorların maraqlarının müdafiəsi
- İnvestisiya proseslərini həyata keçirən şərait
- İnvestisiya iqliminin qiymətləndirilməsi
- İnvestisiya bazarının həcmninin öyrənilməsi
- ✓ Fəaliyyəti innovasiyaların həyata keçirilməsi və dəstəklənməsinə yönələn subyekt və institutların məcmusudur

135. Qeyri-dövlət sisteminə daxildir:

- vençur kompaniyalar
- ✓ Hamısı
- TMK elmi mərkəzləri
- innovasiyaların xüsusi maliyyələşdirmə sistemi
- konsaltinq kompaniyalar və müstəqil ekspertiza

136. İqtisadiyyatın innovasiya yönümlü olması nə ilə xarakterizə olunur?

- İqtisadi sərbəstlik səviyyəsi
- ✓ Hamısı
- İnnovasiyalı təklifin çox olması
- Yeni bazarların yaradılması
- Təhsil və elmin yüksək inkişaf səviyyəsi

137. YUNESKO-nun təsnifatına görə elmi-texniki fəaliyyət hansı tərkib hissələrəndən ibarətdir?

- Elmi-texniki təhsil və kadr hazırlığına ixtisaslaşdırılmış ali təhsilin bütün səviyyələrini əhatə edir
- ✓ Hamısı
- Elmi-texniki və təcrübi-konstruktör işləri
- Elmi-texniki xidmətlər
- Heç biri

138. Elmi-texniki və təcrübi-konstruktör işlərinə hansı proseslər daxildir?

- ✓ Hamısı
- fundamental tədqiqatları
- tətbiqi tədqiqatlar
- Heç biri
- yeniliklərin işlənilib hazırlanması

139. Elmi-texniki xidmətlərə nə daxildir ?

- Faydalı qazıntıların kəşfiyyatı
- ✓ Hamısı
- Elmi-texniki sahədə informasiya fəaliyyəti
- Elmi-texniki ədəbiyyatın tərcüməsi, nəşri
- Geoloji, topoqrafik, meteoroloji

140. Elmi texniki siyasəti sahəsində dövlətin əsas vəzifələri hansılardır?

- İntellektual mülkiyyətin müdafiəsi
- Heç biri
- √ Hamısı
- Elm və texnikanın inkişaf prioritetlərinin müəyyən edilməsi
- Elm və istehsal arasında inteqrasiya

141. Milli innovasiya sisteminin infrastruktur əsasını nə təşkil edir?

- İnnovasiya-texnoloji mərkəzlər
- Mütəxəssislərin hazırlanması mərkəzləri
- √ Hamısı
- İlk və vençur maliyyələşdirmə fondları
- Elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə dəstək fondları

142. İnnovasiya infrastrukturunun hansı tərkib hissələri var?

- Hüquqi infrastruktur
- İxtisaslandırılmış innovasiya mərkəzləri
- √ Hamısı
- Yeniliklərin patentləşməsi, marketing tədqiqatların aparılmasında tələb olunan informasiya ilə təmin olunmasına yönəlib
- Maliyyə institutları

143. Şərti olaraq texnoparkları hansı modeldə birləşdirmək olar?

- Amerikan
- Yapon
- √ Hamısı
- Heç biri
- Qarışıq

144. Bütün texnopolislər hansı meyarlara cavab verməlidirlər?

- Gözəl mənzərəli yerdə yerləşməli
- Rahat yaşayış üçün mədəni və rekreasiya infrastrukturunun olması zəruridir
- Texnopolislər yaxında ki, iri şəhərlərdən 30 dəqiqədən uzaq olmayan məsafədə yerləşməlidir
- Sahəsi 500 kv.m. artıq olmamalıdır;
- √ Hamısı

145. Yapon modeli nədir?

- √ “texnopolis”i nəzərdə tutur
- heç biri
- meqapolisləri nəzərdə tutur
- aqlomerasiyaları nəzərdə tutur
- amerikan modeli ilə eynidir

146. İnnovasiya planlaşdırması səciyyəvidir:

- dövlət orqanları üçün
- hamısı
- iri təşkilatlar üçün
- √ iri şirkətlər üçün
- heç biri

147. İnnovasiya planlaşdırmasının əsasını təşkil edir:

- planların təşkili
- √ strateji perspektivlər
- strateji taktikanın təmin olunması

- qərarların reallaşdırılması
- qərarların qəbulu

148. Müəssisənin fəaliyyətinin əsası sayılır:

- elmi-təcrübi işlər
- hamısı
- ✓ planlaşdırma
- qərarların qəbulu
- tədqiqat

149. İnnovasiya məhsullarının satış bazarı daha çox nəyə uyğun gəlir?

- məhsul idxalının əlamətlərinə
- məhsul ixracının əlamətlərinə
- ✓ xalis inhisarın əlamətlərinə
- haqlı rəqabətin əlamətlərinə
- məhsul satışının əlamətlərinə

150. İnnovasiya məhsullarının işlənib hazırlanmasının daha çox həcmi hara yönəldilir?

- daxili bazara
- firmaların daxili heyətinə
- ✓ xarici bazara
- kiçik müəssisələrə
- ölkə təşkilatlarına

151. İnnovasiya fəaliyyətinin nəticələrinin praktik reallaşması özündə aşağıdakıları birləşdirmir:

- bazara tətbiq
- ✓ kommersiya əlaqəsinin reallaşması
- tənəzzül
- məhsulun yetkinliyi
- bazarın genişləndirilməsi

152. Təcrübi-konstruktor və layihə-konstruktor işləri mərhələsi bağlıdır:

- təmir-konstruktor işlərinin aparılması ilə
- konstruktor_layihə planının hazırlanması ilə
- məhsulun reallaşmasını təmin etməklə
- ✓ məhsulun yeni növünün işlənməsi ilə
- yeni texnologiyanın tətbiqi ilə

153. İnnovasiya fəaliyyətinin ilkin mərhələsi kimi çıxış edir:

- ✓ ideyanın yaranması
- qərarların qəbulu
- ilkin olaraq innovasiya prosesinin tənzimlənməsi
- reallaşdırma
- planlaşdırma

154. İnnovasiyanın səmərəliliyi asılıdır:

- ✓ maliyyə sisteminin etibarlılığı
- ayrı-ayrı subyektlərin qiymətləndirməsi
- firmaların innovasiya prosesinə cəlb olunması
- müəssisələrin rolu
- dövlətin müəssisələrin fəaliyyətinə müdaxiləsi

155. Sadalananlardan hansı investisiya layihələrinin effektivliyinin qiymətləndirilməsinə aid deyildir

- xərclərin ödənilməsi müddəti
- ✓ məhsulun həyat tsikli müddəti
- rentabellik indeksi metodu
- daxili mənfəət norması metodu
- xalis cari dəyər metodu

156. Innovasiya sektorunun funksiyalarına aid deyil?

- ölkənin iqtisadi təhlükəsizliyinin təmini
- ✓ pərakəndə ticarət obyektlərinin tikintisi
- elmi-texniki nailiyyət və kəşflərin yeni texnika və texnologiyalar şəklində mənimsənilməsinin şəyata keçirilməsi.
- iqtisadiyyat sahələrində əsas fondların innovasiya yeniləşməsi
- fəaliyyət göstərən istehsal güjlərinin texniki rekonstruksiyasının reallaşması

157. Innovasiya sektoruna aid deyil

- yeni məhsullar istehsal edən sferalar
- maliyyə sferası
- elm və elmi xidmətlər sferası
- informasiya kompleksi
- ✓ pərakəndə ticarət sferası.

158. Innovasiya prosesinin planlaşdırılması həyat yosuninin hansı fazası üçün səciyyəvidir?

- ✓ hər bir faza üçün
- böhran
- yüksəliş
- durğunluq
- canlanma

159. ...müasir müəssisə üçün başlıca obyektiv zərurətə çevrilmişdir:

- fəaliyyət mexanizmlərini işləyib hazırlanması
- birmənalı olaraq tədqiqat işlərinin aparılması
- ✓ innovasiya prosesinin daimi inkişaf təmayülü
- innovasiya fəaliyyətinin təşkili
- innovasiya fəaliyyətinin təşkili prinsipləri

160. Yeniliklərin işləyib hazırlanması və tətbiqində istifadə olunur:

- firmalararası əlaqələrdən
- dövlət orqanlarının dəstəyindən
- ✓ müxtəlif təşkilatların əməkdaşlığından
- dövlətlərarasə əlaqələrdən
- beynəlxalq təşkilatların əməkdaşlığından

161. Radikal üsulla bütün mövcud resursların istifadə üçün səfərbər edilməsi səbəb olur:

- planda nəzərdə tutulan mənfəəti almağa
- öz mövqeyini artırmaq iqtidarında olmağa
- heç birinə
- ✓ fəaliyyəti tamamilə rəallaşdırmağa
- firmanın istənilən bazar döngələrində mövqələrini qoruyub saxlamağa

162. Tədqiqat və təcürbi konstruktor işlərinin nəticələri nə kimi çıxış edir?

- innovasiya siyasətinin təzahür forması kimi
- innovasiya mexanizminin təzahür forması kimi
- innovasiya fəaliyyəti kimi

- innovasiya prosesi kimi
- √ innovasiya məhsulları kimi

163. İnnovasiya məhsulları üzrə müqayisə olunan variantların təhlili imkan verir ki,...

- təcrübi-konstruktor işlərini reallaşdırın
- tədqiqat mərhələsini asanlıqla başa vursun
- sertifikatlaşdırma işlərini həyata keçirsin
- səmərəliliyin qiymətləndirilməsi təmin olunsun
- √ onlardan hər birini səmərəlilik səviyyəsi müəyyən olunsun

164. əvvəlki istehsal mərhələsində yerinə yetirilir:

- planlaşdırma
- layihə planlaşdırılması
- tədqiqat işləri
- √ təcrübi eksperimental işlər
- istehsalın reallaşdırılması

165. Təcrübi-konstruktor işlərinə aşağıdakıları aid etmək olmaz:

- yeni obyektin ideya və variantlarının işlənilib hazırlanması
- texnoloji proseslərin işlənilib hazırlanması
- hamısı
- texnoloji proseslərin əmək prosesi ilə bütöv sistemə birləşdirilməsi
- √ müəyyən konstruksiyanın işlənilib hazırlanması

166. Təcrübi-konstruktor işləri...

- tədqiqat-instruksiya mərhələsidir
- təcrübi-instruktor mərhələsidir
- tədqiqatların başlanması mərhələsidir
- √ tədqiqatların yekun mərhələsidir
- tədqiqatların dayandırılması mərhələsidir

167. İnnovasiya prosesi dedikdə nə başa düşülür?

- maliyyə qiymətləndirilməsi
- dövlətin investisiya-innovasiya sistemini möhkəmləndirmək üçün həyata keçirdiyi fəaliyyət
- √ müəssisənin hər bir həlqəsinin işin rentabelliyyəsinə nəzarəti
- innovasiya iştirakçılarının məqsədyönlü fəaliyyəti
- maliyyə etibarlılığının təmini

168. Qloballaşma çərçivəsində texnologiya sahəsində baş verən yeniliklər daha çox əhəmiyyət kəsb edir:

- dövlət üçün
- hamısı üçün
- firmalar və kiçik müəssisələr üçün
- √ kiçik müəssisələr üçün
- firmalar və təşkilatlar üçün

169. ABŞ- da ən iri elmi park hardadır?

- Pitsburq Universitetində
- Miçiqan Universitetində
- Vaşinqton Universitetində
- √ Stenford Universitetində
- Kaliforniya Universitetində

170. Amerikan modelində hansı tip texnoparklar mövcuddur?

- Heç biri
- Tədqiqat parkları
- Elmi parklar
- √ Hamısı
- ABŞ-da -inkubator, BB – innovasiya mərkəzləri

171. Kiçik biznes inkubatoru nədir?

- mədəniyyət və incəsənətə qoyulan investisiyaya
- iqtisadi azadlığa qoyulan investisiyalar
- √ kiçik müəssisələrə inkişaf edib maliyyə müstəqilliyi əldə edənədək kömək edən şirkətlər
- heç biri
- əsas və dövrüyyə aktivlərinin məcmusu

172. İnnovasiya infrastrukturu nədir?

- √ müxtəlif yenilikləri yeni əmtəə və xidmətlərə çevirən, bazar şəraitində onların yayılması və istehlakını təşkil edən bir-biri ilə əlaqəli innovasiya fəaliyyəti obyektlərin məcmusudur
- İntellektual aktivliyin inkişafı
- hamısı
- heç biri
- hər bir sahə üzrə mədəniyyət sahələrinin ixtisaslaşması

173. Elmi-texniki təhsil və kadr hazırlığına ixtisaslaşdırılmış ali təhsilin hansı səviyyələrini əhatə edir?

- Bakalavr
- Doktor dərəcələrini almaq üçün hazırlığı
- Magistr
- √ Hamısı
- Mühəndislərin təhsil almaq sistemi

174. Elmi texniki siyasətin məqsədi nədir?

- Elmin iqtisadi inkişafa töhfəsini artırmaq
- √ Hamısı
- Heç biri
- Ölkənin elmi-texniki potensialının inkişafı
- Dünya yüksək texnologiyalar bazarlarında ölkənin mövqelərinin möhkəmlətmək

175. Milli innovasiya sisteminin əsas məqsədi nədir?

- investisiya layihələrinə təsir edən amillərlə əlaqəli risklər
- makro səviyyədə investisiya iqliminin formalaşması
- əlverişli investisiya mühitinin formalaşması
- investisiya siyasətinin həyata keçirilməsi
- √ elmtutumlu sahələrin inkişafı hesabına dayanacaq iqtisadi artımı təmin edən əhalinin həyat səviyyəsini yüksəldən sahələr sistemini yaradılması

176. İllik % 14, müddət – 5 il, istənilən məbləğ – 15000 manat. İlkin kapitalı hesablayın.

- √ 8823,5 manat.
- 8448,3 manat;
- 8597,5 manat;
- 8957,8 manat;
- 8785,5 manat;

177. İllik % 12, müddət – 6 il, istənilən məbləğ – 12000 manat. İlkin kapitalı hesablayın.

- 6548,3 manat;

- 6297,5 manat;
- 6357,8 manat;
- √ 6976,7 manat;
- 6476,7 manat.

178. İllik % 13, müddət – 7 il, istənilən məbləğ – 15000 manat. İlkin kapitalı hesablayın.

- 7448,3 manat;
- 7397,5 manat;
- 7576,7 manat.
- 7285,5 manat;
- √ 7853,4 manat;

179. İllik % 11, müddət – 5 il, istənilən məbləğ – 10000 manat. İlkin kapitalı hesablayın.

- 6448,3 manat;
- 6276,7 manat.
- 6385,5 manat;
- 6957,8 manat;
- √ 6451,6 manat;

180. İllik % 14, müddət – 7 il, istənilən məbləğ – 12000 manat. İlkin kapitalı hesablayın.

- 6385,5 manat;
- √ 6060,6 manat;
- 6497,5 manat;
- 6557,8 manat;
- 6296,7 manat.

181. İllik % 12, müddət – 9 il, istənilən məbləğ – 11000 manat. İlkin kapitalı hesablayın.

- 5448,3 manat;
- 5422,5 manat;
- √ 5288,5 manat.
- 5685,5 manat;
- 5357,8 manat;

182. İllik % 10, müddət – 7 il, istənilən məbləğ – 9000 manat. İlkin kapitalı hesablayın.

- 5448,3 manat;
- 5276,7 manat.
- √ 5294,1 manat;
- 5957,8 manat;
- 5497,5 manat;

183. İllik % 9, müddət – 5 il, istənilən məbləğ – 15000 manat. İlkin kapitalı hesablayın.

- 13785,5 manat;
- 10276,7 manat.
- 10448,3 manat;
- 10497,5 manat;
- √ 10344,8 manat;

184. İllik % 12, müddət – 3 il, istənilən məbləğ – 8000 manat. İlkin kapitalı hesablayın.

- 5448,3 manat;
- 5276,7 manat.
- 5785,5 manat;
- 5957,8 manat;
- √ 5882,4 manat;

185. İllik % 18, müddət – 8 il, istənilən məbləğ 12000 manat. İlkin kapitalı hesablayın.

- √ 4918,0 manat;
- 4276,7 manat.
- 4347,5 manat;
- 4785,5 manat;
- 4257,8 manat;

186. İllik % 17, müddət – 5 il, istənilən məbləğ – 15000 manat. İlkin kapitalı hesablayın.

- 8448,3 manat;
- √ 8108,1 manat.
- 8785,5 manat;
- 9957,8 manat;
- 8497,5 manat;

187. İllik % 14, müddət – 7 il, istənilən məbləğ – 10000 manat. İlkin kapitalı hesablayın.

- 5448,3 manat;
- 5876,7 manat.
- √ 5050,5 manat;
- 5357,8 manat;
- 5973,5 manat;

188. İllik % 17, müddət – 4 il, istənilən məbləğ – 8000 manat. İlkin kapitalı hesablayın.

- 4785,5 manat;
- 4276,7 manat.
- 4448,3 manat;
- 4978,5 manat;
- √ 4761,9 manat;

189. İllik % 12, müddət – 5 il, istənilən məbləğ – 6000 manat. İlkin kapitalı hesablayın.

- 3785,5 manat;
- 3800,7 manat.
- 3587,3 manat;
- √ 3750 manat;
- 3900 manat;

190. İllik % 15, müddət – 3 il, istənilən məbləğ -5000 manat. İlkin kapitalı hesablayın.

- 3785,5 manat;
- 3276,7 manat.
- √ 3448,3 manat;
- 3497,5 manat;
- 3957,8 manat;

191. Sabit xərclər 20000 manat, dəyişən xərclər 200 manat, məhsulun qiyməti 300 manat. İtkisizlik nöqtəsin tapın.

- 220 ədəd;
- 300 ədəd
- 250 ədəd;
- 210 ədəd;
- √ 200 ədəd;

192. Sabit xərclər 9000 manat, dəyişən xərclər 40 manat, məhsulun qiyməti 100 manat. İtkisizlik nöqtəsin tapın.

- 180 ədəd;

- √ 150 ədəd;
- 160 ədəd;
- 130 ədəd
- 250 ədəd;

193. Sabit xərclər 9000 manat, dəyişən xərclər 60 manat, məhsulun qiyməti 90 manat. İtkisizlik nöqtəsin tapın.

- √ 300 ədəd
- 270 ədəd;
- 280 ədəd;
- 320 ədəd;
- 250 ədəd;

194. Sabit xərclər 12000 manat, dəyişən xərclər 200 manat, məhsulun qiyməti 250 manat. İtkisizlik nöqtəsin tapın.

- √ 240 ədəd;
- 250 ədəd;
- 300 ədəd
- 220 ədəd;
- 280 ədəd;

195. Sabit xərclər 25000 manat, dəyişən xərclər 150 manat, məhsulun qiyməti 250 manat. İtkisizlik nöqtəsin tapın.

- √ 250 ədəd;
- 280 ədəd;
- 220 ədəd;
- 300 ədəd
- 210 ədəd;

196. Sabit xərclər 15000 manat, dəyişən xərclər 250 manat, məhsulun qiyməti 500 manat. İtkisizlik nöqtəsin tapın.

- 51 ədəd;
- 20 ədəd;
- 58 ədəd;
- 50 ədəd;
- √ 60 ədəd

197. Sabit xərclər 6000 manat, dəyişən xərclər 20 manat, məhsulun qiyməti 50 manat. İtkisizlik nöqtəsin tapın.

- 210 ədəd;
- 250 ədəd;
- 230 ədəd
- √ 200 ədəd;
- 280 ədəd;

198. Sabit xərclər 5000 manat, dəyişən xərclər 50 manat, məhsulun qiyməti 150 manat. İtkisizlik nöqtəsin tapın.

- √ 50 ədəd;
- 40 ədəd
- 55 ədəd;
- 65 ədəd;
- 60 ədəd;

199. Sabit xərclər 3000 manat, dəyişən xərclər 150 manat, məhsulun qiyməti 300 manat. İtkisizlik nöqtəsin tapın.

- 30 ədəd
- 40 ədəd
- √ 20 ədəd;
- 10 ədəd;
- 50 ədəd;

200. Sabit xərclər 12000 manat, dəyişən xərclər 80 manat, məhsulun qiyməti 200 manat. İtkisizlik nöqtəsin tapın.

- 120 ədəd;
- √ 100 ədəd
- 150 ədəd
- 110 ədəd;
- 180 ədəd;

201. Sabit xərclər 15000 manat, dəyişən xərclər 150 manat, məhsulun qiyməti 300 manat. İtkisizlik nöqtəsin tapın.

- 200 ədəd;
- 150 ədəd
- 120 ədəd;
- √ 100 ədəd;
- 250 ədəd;

202. Sabit xərclər 20000 manat, dəyişən xərclər 100 manat, məhsulun qiyməti 300 manat. İtkisizlik nöqtəsin tapın.

- 200 ədəd;
- 180 ədəd
- 152 ədəd;
- 150 ədəd;
- √ 100 ədəd;

203. Sabit xərclər 1000 manat, dəyişən xərclər 30 manat, məhsulun qiyməti 50 manat. İtkisizlik nöqtəsin tapın.

- 52 ədəd;
- 55 ədəd
- √ 50 ədəd;
- 51 ədəd;
- 58 ədəd;

204. Sabit xərclər 10000 manat, dəyişən xərclər 30 manat, məhsulun qiyməti 50 manat. İtkisizlik nöqtəsin tapın.

- 520 ədəd;
- 550 ədəd
- √ 500 ədəd;
- 510 ədəd;
- 580 ədəd;

205. İlk qoyuluş məbləği 7500, müddəti 2 il; kreditə görə illik faiz - 15%. Mürəkkəb yığımın məbləğini hesablayın.

- √ 9918,7 manat;
- 9584,3 manat;
- 9500 manat;
- 9250 manat
- 9858,5 manat;

206. İlk qoyuluş məbləği 8200, müddəti 2 il; kreditə görə illik faiz – 14%. Mürəkkəb yığımın məbləğini hesablayın.

- 10850 manat;
- √ 10656,7 manat;
- 10500 manat;
- 10235,8 manat;
- 10253,4 manat

207. İlk qoyuluş məbləği 5500, müddəti 2 il; kreditə görə illik faiz - 16%. Mürəkkəb yığımın məbləğini hesablayın.

- 7580 manat;

- 7200,8 manat;
- 7250,5 manat
- 7850 manat;
- √ 7400,8 manat;

208. İlkın qoyuluş məbləği 3500, müddəti 2 il; kreditə görə illik faiz - 12%. Mürəkkəb yığımin məbləğini hesablayın.

- 4580 manat;
- √ 4390,4 manat
- 4200,8 manat;
- 4850,5 manat;
- 4500 manat;

209. İlkın qoyuluş məbləği 5000, müddəti 2 il; kreditə görə illik faiz - 13%. Mürəkkəb yığımin məbləğini hesablayın.

- √ 6384,5 manat;
- 6250 manat
- 6200 manat;
- 6850 manat;
- 6500 manat;

210. İlkın qoyuluş məbləği 8000, müddəti 2 il; kreditə görə illik faiz - 15%. Mürəkkəb yığımin məbləğini hesablayın.

- 10200 manat;
- 10250 manat
- √ 10580 manat;
- 10500 manat;
- 10850 manat;

211. İlkın qoyuluş məbləği 7000, müddəti 3 il; kreditə görə illik faiz - 12%. Mürəkkəb yığımin məbləğini hesablayın.

- √ 9834 manat;
- 9250 manat
- 9763,2 manat;
- 9500 manat;
- 9850 manat;

212. İlkın qoyuluş məbləği 10000, müddəti 2 il; kreditə görə illik faiz - 15%. Mürəkkəb yığımin məbləğini hesablayın.

- √ 13225 manat;
- 13850 manat;
- 13200 manat;
- 13450 manat
- 13500 manat;

213. İlkın qoyuluş məbləği 6000, müddəti 3 il; kreditə görə illik faiz - 12%. Mürəkkəb yığımin məbləğini hesablayın.

- √ 8430 manat;
- 8500 manat
- 8200 manat;
- 8350 manat;
- 8500 manat;

214. İlkın qoyuluş məbləği 3000, müddəti 3 il; kreditə görə illik faiz - 15%. Mürəkkəb yığımin məbləğini hesablayın.

- √ 4763,2 manat;
- 4250 manat
- 4562,6 manat;
- 4850 manat;
- 4500 manat;

215. İlk qoyuluş məbləği 2500, müddəti 2 il; kreditə görə illik faiz - 12%. Mürəkkəb yığımın məbləğini hesablayın.

- 3760 manat;
- 3250 manat
- 3200 manat;
- ✓ 3136 manat;
- 3500 manat;

216. İkinci qoyuluş məbləği 5000, müddəti 3 il; kreditə görə illik faiz - 15%. Mürəkkəb yığımın məbləğini hesablayın.

- ✓ 7604 manat;
- 6250 manat
- 7200 manat;
- 7850 manat;
- 7500 manat;

217. İlk qoyuluş məbləği 2000, müddəti 3 il; kreditə görə illik faiz - 14%. Mürəkkəb yığımın məbləğini hesablayın.

- 2763,2 manat;
- 3250 manat
- ✓ 2963 manat;
- 2850 manat;
- 2500 manat;

218. İlk qoyuluş məbləği 4000, müddəti 2 il; kreditə görə illik faiz - 11%. Mürəkkəb yığımın məbləğini hesablayın.

- 4200 manat;
- 4250 manat
- 3763,2 manat;
- ✓ 4928,4 manat;
- 4850 manat;

219. İlk qoyuluş məbləği 3000, müddəti 2 il; kreditə görə illik faiz - 12%. Mürəkkəb yığımın məbləğini hesablayın.

- ✓ 3763,2 manat;
- 3200 manat;
- 3850 manat;
- 3500 manat;
- 3250 manat

220. İlk qoyuluş məbləği 7000, müddəti 5 il; kreditə görə illik faiz - 17%. Sadə yığımın məbləğini hesablayın.

- 11520 manat;
- 11500 manat;
- 11250 manat
- 11320 manat;
- ✓ 12950 manat;

221. İlk qoyuluş məbləği 8000, müddəti 4 il; kreditə görə illik faiz - 15%. Sadə yığımın məbləğini hesablayın.

- 12320 manat;
- 13250 manat
- ✓ 12800 manat;
- 10500 manat;
- 12750 manat;

222. İlk qoyuluş məbləği 3000, müddəti 10 il; kreditə görə illik faiz - 12%. Sadə yığımın məbləğini hesablayın.

- 6320 manat;

- 6750 manat;
- √ 6600 manat;
- 6520 manat;
- 7200 manat

223. İlk qoyuluş məbləği 6000, müddəti 4 il; kreditə görə illik faiz - 18%. Sadə yığımın məbləğini hesablayın.

- √ 10320 manat;
- 10045 manat;
- 10750 manat;
- 10500 manat;
- 11250 manat

224. İlk qoyuluş məbləği 5000, müddəti 4 il; kreditə görə illik faiz - 13%. Sadə yığımın məbləğini hesablayın.

- 7200 manat;
- 7500 manat;
- 7250 manat
- √ 7600 manat;
- 7800 manat;

225. İlk qoyuluş məbləği 6000, müddəti 4 il; kreditə görə illik faiz - 18%. Sadə yığımın məbləğini hesablayın.

- √ 10320 manat;
- 11250 manat
- 10520 manat;
- 10500 manat;
- 1750 manat;

226. İlk qoyuluş məbləği 5000, müddəti 5 il; kreditə görə illik faiz - 14%. Sadə yığımın məbləğini hesablayın.

- 8520 manat;
- 9520 manat
- 8200 manat;
- 8735 manat;
- √ 8500 manat;

227. İlk qoyuluş məbləği 10000, müddəti 3 il; kreditə görə illik faiz - 12%. Sadə yığımın məbləğini hesablayın.

- 18520 manat;
- 13520 manat
- 12000 manat;
- 17350 manat;
- √ 13600 manat;

228. İlk qoyuluş məbləği 4000, müddəti 6 il; kreditə görə illik faiz - 13%. Sadə yığımın məbləğini hesablayın.

- 7300 manat;
- 7250 manat
- 7520 manat;
- 7500 manat;
- √ 7120 manat;

229. İlk qoyuluş məbləği 7000, müddəti 5 il; kreditə görə illik faiz - 12%. Sadə yığımın məbləğini hesablayın.

- 18000 manat;
- 12520 manat
- √ 11200 manat;
- 18500 manat;
- 17350 manat;

230. İlk qoyuluş məbləği 2000, müddəti 7 il; kreditə görə illik faiz - 16%. Sadə yığımın məbləğini hesablayın.

- 3500 manat;
- 4200 manat;
- 4520 manat;
- 4720 manat
- ✓ 4240 manat;

231. İlk qoyuluş məbləği 6000, müddəti 3 il; kreditə görə illik faiz - 14%. Sadə yığımın məbləğini hesablayın.

- ✓ 8520 manat;
- 7520 manat
- 8000 manat;
- 7350 manat;
- 8500 manat;

232. İlk qoyuluş məbləği 3000, müddəti 3 il; kreditə görə illik faiz - 15%. Sadə yığımın məbləğini hesablayın.

- ✓ 4350 manat;
- 4000 manat;
- 5200 manat
- 5000 manat;
- 4500 manat;

233. İlk qoyuluş məbləği 4000, müddəti 5 il; kreditə görə illik faiz - 12%. Sadə yığımın məbləğini hesablayın.

- ✓ 6400 manat;
- 6100 manat
- 6200 manat;
- 6000 manat;
- 5900 manat;

234. İlk qoyuluş məbləği 3000, müddəti 5 il; kreditə görə illik faiz - 12%. Sadə yığımın məbləğini hesablayın.

- 5200 manat
- 5000 manat;
- 4500 manat;
- 4000 manat;
- ✓ 4800 manat;

235. Altıncı elmi-texnoloji sistemin prioritet tədqiqat istiqamətlərinə aid deyil?

- global informasiya şəbəkələri
- ✓ mikroelektronika
- nanotexnologiyalar
- gen mühəndisliyi
- alternativ yanacaq növləri ,

236. V elmi-texnoloji sistemdə prioritet elmi-tədqiqat istiqamətləri hansılardır?

- ✓ mikroelektronika, biotexnologiya, informatika, kosmik texnologiyalar.
- biotexnologiya, neft-kimyateknologiyaları, yarımkeçiricilər, atom enerjisi
- yarımkeçiricilər, neft-kimya texnologiyaları, elektronika, kompüter texnologiyaları
- elektronika, atom enerjisi, neft yanacağı, elementar hissəciklər
- elektron hesablama texnikası, atom enerjisi, plastik kütlələr, kosmik texnologiyalar

237. Sadalananlardan hansı ölkədə elmi-texniki tərəqqinin strateji planlaşdırılması və proqramlaşdırılması zamanı nəzərə alınmır?

- elmi-texniki tərəqqinin liderlik edən istiqamətlərini

- ölkə əhalisinin təbii hərəkətinin dinamikası
- ✓ ölkənin inzibati-ərazi quruluşu
- ölkənin georolitik və təbii-joğrafi şəraiti
- ölkənin əmək, təbii, maliyyə resurslarının həjmi

238. Elmi-texniki tərəqqinin qanunauyğunluqlarına aiddir

- texnogenezis qanunauyğunluqları, texnoloji liderlərin dəyişməsi, elmin maliyyələşməsində dövlətin üstün iştirakı
- Texnogenezin qanunauyğunluqları, fundamental tədqiqatlara actan tələbat, elmin maliyyələşməsində dövlətin üstün iştirakı
- ✓ elmi-texniki dinamikanın dövrüliyi, texnogenezi, qanunauyğunluqları, yeni texnikanın mütləq və nisbi ujuşlaşması qanunauyğunluqları, texnoloji liderlərin dəyişməsi
- elmi-texniki dinamikanın dövrüliyi, texnoloji liderlərin dəyişməsi, fundamental tədqiqatlara artan tələbat

239. əgər eyni zaman intervallarının sayı məhduddursa, belə annuitet:

- ✓ müddətli
- müddətsiz
- adi
- avanslı
- hec biri

240. Dinamik metod:

- hec biri
- hamısı
- ✓ mürəkkəb faizlər və diskontlaşdırmadan istifadəyə əsaslanır;
- tarixi və metodik mənə kəsb edir;
- büdcə üçün layihənin səmərəliliyini əks etdirir;

241. Statik metod:

- mürəkkəb faizlər və diskontlaşdırmadan istifadəyə əsaslanır;
- hamısı
- hec biri
- büdcə üçün layihənin səmərəliliyini əks etdirir;
- ✓ tarixi və metodik mənə kəsb edir;

242. Gəlir norması necə hissədən ibarətdir?

- 7
- 6
- 5
- 4
- ✓ 2

243. İnvestisiya layihəsinin işlənilib hazırlanması zamanı hansı nəticələr qiymətləndirilməlidir?

- sosial və iqtisadi
- ekoloji və siyasi
- ekoloji və iqtisadi
- siyasi və iqtisadi
- ✓ sosial və ekoloji

244. Ən çox qəbul olma ehtimalı olan investisiya layihəsi hansıdır.

- yüksək risk səviyyəsi olan
- layihənin ən pis reallaşma şərtlətri
- ✓ əvvəlki variantlar arasında orta və daha çox real olan
- minimum satış, minimal gəlir
- ən əlverişli şəraitdə maksimal gəlirin əldə edilməsi

245. Elmi-texniki inkişafın strateji proqramlaşdırılması hansı ardıcılıqla həyata keçirilir?
- √ elmi prioritetlərin və məqsədlərin müəyyənləşməsi, proqramın icra strukturlarının müəyyənləşməsi, proqramın resurs təminatının planlaşdırılması, proqramın monitorinqi və nəticələrinin qiymətləndirilməsi
 - elmi prioritetlərin müəyyən olunması, proqramın resurs təminatının planlaşdırılması
 - elmi prioritetlərin müəyyən olunması, proqramın resurs təminatının planlaşdırılması, nəticələrin qiymətləndirilməsi
 - proqramın icra strukturunun müəyyənləşməsi, proqramın resurs təminatının planlaşdırılması, proqramın qiymətləndirilməsi
 - proqramın resurs təminatının planlaşdırılması, proqramın nəticələrinin qiymətləndirilməsi
246. Elmi-tədqiqat sferasının inzibati-təşkilati maliyyələşdirilməsi nəyi nəzərdə tutur?
- ayrı-ayrı elmi layihələrin maliyyələşməsini
 - √ ayrı-ayrı elmi müəssisə və təşkilatların maliyyələşdirilməsini
 - kommersiya təşkilatlarının tabeciliyindəki elmi qurumların maliyyələşdirilməsini
 - elmi-tədqiqatın müxtəlif nazirliklər üzrə maliyyələşdirilməsini
 - sahə elmi-tədqiqat institutlarının maliyyələşdirilməsini
247. Azərbaycanı dövlət elmi-tədqiqatın proqram-məqsədli maliyyələşməsi üzrə nə qədər vəsait ayırır?
- 25 mln manatdan çox
 - √ 6 mln manatdan çox
 - 45 mln manatdan çox
 - 2 mln manatdan çox
 - 80 mln manatdan çox
248. Azərbaycanda elmi-tədqiqat sferasının proqram-məqsədli maliyyələşdirilməsi prinsipini nə vaxtdan tətbiq edir?
- 1999-cü ildən
 - 2011-ci ildən
 - 2008-ci ildən
 - 2005-ci ildən
 - √ 2010-cü ildən
249. Elmi-tədqiqat sferasının proqram-məqsədli maliyyələşməsi nəyi nəzərdə tutur?
- yalnız kommersiya müəssisələrinin daxilindəki elmi qurumların maliyyələşdirilməsini
 - √ yalnız konkret elmi-tədqiqat layihələrinin maliyyələşdirilməsi.
 - ayrı-ayrı elmi müəssisələrin maliyyələşdirilməsini
 - Yalnız MEA-nın maliyyələşdirilməsini
 - yalnız ali təhsil sektorundakı tədqiqatların maliyyələşməsini
250. Azərbaycan elmi-tədqiqat sferasında tədqiqatçı heyətinin 21% ixtisat və humanitar elmi sahələrində jəmləşib. İnkişaf etmiş ölkələrdə bu göstərici 7-9 % arasında dəyişir. Elmi-tədqiqat sferasının inkişafının strateji planlaşdırılması zamanı hansı tədbirlər nəzərdə tutulmalıdır?
- humanitar elmi-müəssisələrinin özünümaliyyələşmə prinsipi əsasında fəaliyyəti
 - Humanitar tədqiqatların əksər istiqamətlərindən imtina.
 - √ humanitar sahələr üzrə aspirant və doktorantların qəbul planının azaldılması
 - humanitar elmi-tədqiqat sahələrinə maliyyə ayırımlarının mütləq həjminin azaldılması və humanitar tədqiqat istiqamətlərinin optimallaşdırılması
 - humanitar elmi-tədqiqat sferasında kütləvi ixtisaslar aparılması
251. Pessimistik variantı aiddir:
- ən əlverişli şəraitdə maksimal gəlirin əldə edilməsi
 - heç biri
 - hamısı
 - əvvəlki variantlar arasında orta və daha çox real olan
 - √ minimum satış, minimal gəlir, layihənin ən pis reallaşma şərtləri

252. Optimistlik varianta aiddir:

- ✓ ən əlverişli şəraitdə maksimal gəlirin əldə edilməsi
- hec biri
- hamısı
- əvvəlki variantlar arasında orta və daha çox real olan
- minimum satış, minimal gəlir, layihənin ən pis reallaşma şərtlətri

253. Layihənin səmərəliliyi təhlil edərkən, aşağıdakılar qiymətləndirilir

- Layihə üzrə cari xərclər
- Birdəfəlik xərclər
- Maliyyə göstəriciləri
- Gözlənilən gəlir;
- ✓ Hamısı

254. Dövrilik əmsallarına daxildir

- ✓ Hamısı
- Dövryyənin müddəti
- Dövryyə vəsaitlərinin dövrəliliyi
- İnvestisiya kapitalının dövrəliliyi
- Aktivlərin dövrəliliyi

255. Rentabellik əmsallarına daxildir:

- Aktivlərin rentabellik əmsalı
- İnvestisiya kapitalının rentabellik əmsalı
- Satışın rentabelliliyi
- Şəxsi kapitalın rentabelliliyi
- ✓ Hamısı

256. Layihənin maliyyə cəhətdən qiymətləndirilməsi üçün hansı əmsallardan istifadə olur?

- Rentabellik
- Dövrülyik
- ✓ Hamısı
- Likvidlik
- Maliyyə dayanıqlığı

257. Pulların bugünkü dəyərinin, onların məlum gələcək dəyəri ilə müəyyən edilməsi adlanır?

- deduksiya
- koordinasiya
- ✓ diskontlaşdırma
- mültiplikasiya
- reqresiya

258. Dinamik metoda aiddir:

- gəlirin hesablanması və müqayisəsi
- ✓ mürəkkəb faizlər və diskontlaşdırmadan istifadəyə əsaslanır
- ödənilmə müddətinin hesablanması
- gəlirliyin hesablanması və müqayisəsi
- məsrəflərin hesablanması və müqayisəsi

259. Statik metoda aiddir:

- Gəlirin hesablanması və müqayisəsi;
- ✓ Hamısı

- Ödənilmə müddətinin hesablanması
- Gəlirliyin hesablanması və müqayisəsi
- Məsrəflərin hesablanması və müqayisəsi

260. İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində hansı metodlardan istifadə olunur?

- induksiya və deduksiya
- balans və statik
- √ statik və dinamik
- sadə və mürəkkəb
- analiz və sintez

261. İnvestisiya layihəsinin iqtisadi səmərəliliyini hesablamaq üçün nə əldə etmək lazımdır?

- Marketing tədqiqatların nəticələri
- √ Hamısı
- Layihəni yerinə yetirən firma haqqında tam informasiya;
- İnvestorun imkanları haqqında tam məlumatlar;
- Risklərin qiymətləndirilməsi

262. Gəlirlik norması hansı amillər nəzərə alınmaqla formalaşır?

- Risklərə görə mükafatlar;
- Layihənin aşağı likvidliyinə görə mükafatlar
- Orta ssuda dərəcəsi;
- √ Hamısı
- İnflyasiya templəri;

263. Sosial gəlir norması:

- kapitalın alternativ istifadəsinin müqayisə edilməsi;
- hamısı
- faiz dərəcələri üzrə pul vəsaitlərinin diskontlaşdırılması
- investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi
- √ sosial, ekoloji tələblər və prioritetlərin nəzərə alınması;

264. Kommersiya gəlir norması:

- √ kapitalın alternativ istifadəsinin müqayisə edilməsi
- sosial, ekoloji tələblər və prioritetlərin nəzərə alınması
- hamısı
- faiz dərəcələri üzrə pul vəsaitlərinin diskontlaşdırılması
- investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi

265. Diskontun mahiyyəti:

- keçmişdə alınan pul vəsaitlərinin mürəkkəb faiz dərəcəsi ilə indiki zamanda hesablanması;
- hamısı
- pul vəsaitlərinin keçən il ki, pul vəsaitləri ilə müqayisəsi;
- heç biri
- √ gələcəkdə alınan pul vəsaitlərinin mürəkkəb faiz dərəcəsi ilə indiki zamanda hesablanması;

266. İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində hansı üsuldan istifadə olunur?

- analitik üsul
- analiz üsulu
- √ diskont üsulu
- reqresiya üsulu
- sintetik üsul

267. Bazarda x məhsuluna tələbat artmaqdadır və bu məhsul istehsalı ilə bir necə müəssisə məşğul olur. Z müəssisəsi innovasiyaya 0,5 mln manat xərcləməyi və daha ujuz məhsul istehsalını planlaşdırır. Ekspert rəylərinə görə innovasiyanın yayılması müddəti 3 ildir və bundan başqa I il Z müəssisəsi 300 min, II il 250 min, III il 150 min əlavə mənfəət əldə edəcək. Innovasiya tətbiqinin effektivliyi müəyyənləşdirin
- 700 min manat
 - effekt yoxdur
 - 250 min manat
 - 200 min manat
 - ✓ 92 min manat
268. Sadalananlardan hansı elmi-texniki inkişafın dövlət tənzimlənməsi siyasətinə aid deyil?
- elmi işçilərin əməyinin stimullaşdırılması
 - ✓ idxal olunan elmi-tədqiqat təyinatlı avadanlıqlara gömrük rüsumunun artırılması
 - sürətli amortizasiya siyasəti
 - elmi-texnologiyaları təşkilatlara vergi güzəşti
 - prioritet elm sahələri üzrə kadr hazırlığı
269. Ölkənin elmi-texniki inkişaf strategiyasına sadalananlardan hansı aid deyil?
- ölkənin maddi, təbii, maliyyə və s. Resurslarına uyğun elmi-prioritetlərin seçilməsi
 - ali təhsil sferasında elmi-tədqiqat fəaliyyətinin genişlənməsi
 - «elmi-tədqiqat xüsusi sektor» qarşılıqlı əlaqələrinin formalaşması
 - ✓ elmi-tədqiqat işlərinin yalnız dövlət tərəfindən maliyyələşdirilməsi
 - elmi-tədqiqat işlərinin maliyyələşməsində proqram məqsədli metoda keçid
270. Elmi-tədqiqat işlərinin nəticələrinin səmərəliliyini müəyyənləşdirən göstəricilərə sadalananlardan hansı aid deyil?
- ixtiraların, kəşflərin sayı
 - çap edilən elmi məqalələrin sayı
 - ✓ ticarət markaları və ya faydalı modellərin yaş strukturu
 - əhalinin 1000 və ya milyon nəfərinə düşən patentlərin sayı
 - elmi-tədqiqat və konstruktor-layihə işlərinin tətbiqindən alınan iqtisadi səmərə
271. Elmi-texniki proqramın məqsədi formalaşarkən hansı faktor nəzərə alınmır?
- proqramın nəticələrinin effektivliyi
 - ✓ proqramın icrasında iştirak edən özəl qurumların təşkilati-hüquqi forması
 - ölkənin ümumi sosial-iqtisadi inkişaf strategiyası
 - proqram üzrə potensial icracıları
 - proqramın resurs təminatı
272. Layihənin səmərəliliyini hansı göstəricilərlə hesablamaq olar?
1. bütöçə səmərəliliyi göstəricisi ;
 2. iqtisadi səmərəliliyi göstəricisi;
 3. sosial səmərəliliyi göstəricisi;
 4. siyasi səmərəliliyi göstəricisi;
- ✓ 1;2
 - 2;3
 - 2;3;4
 - 2;4
 - 1;3
273. Gəlirlilik norması necə formalaşır?
- Digər mümkün investisiya növləri üzrə alternativ gəlirlilik norması nəzərə alınmaqla;
 - Cari təsərrüfat fəaliyyəti üzrə gəlirlilik normaları nəzərə alınmaqla
 - ✓ Hamısı
 - Layihənin aşağı likvidliyinə görə mükafatlar nəzərə alınmaqla
 - Risklərə görə mükafatlar nəzərə alınmaqla

274. Diskont dərəcəsi necə hesablanır?

- $n = np \cdot n_0$
- $n_0 = np + n$
- ✓ $n = n_0 + np$
- $n = n_0 - np$
- $n = n_0 \cdot np$

275. İntestisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsində hansı prinsiplərdən istifadə olunur?

- Hec biri
- ✓ Hamısı
- Müxtəlif investisiya layihələri üçün axınların diskontlaşdırılması prosesində çevik diskont seçimi sistemi;
- Layihədən gələn gələcək daxilolmaların, onun həyata keçirilmə vaxtına uyğunlaşdırılması prinsipi;
- İntestisiya olunan kapitalın qaytarılması və gəlirin alınmasının qiymətləndirilməsi prinsipi;

276. İqtisadi səmərəliliyi göstəricisi:

- büdcə üçün layihənin səmərəliliyini əks etdirir;
- hamısı
- kommersiya fəaliyyəti üçün layihənin səmərəliliyini əks etdirir
- ✓ ölkə, region, firma üçün layihənin səmərəliliyini əks etdirir
- hec biri

277. İntestisiya layihəsinin iqtisadi səmərəliliyini hesablamaq üçün:

- Məhsul və onun satış bazarları haqqında tam məlumatlar
- Potensial rəqiblər haqqında tam məlumatlar
- ✓ Hamısı
- İntestorun imkanları haqqında tam məlumatlar
- Layihəni yerinə yetirən firma haqqında tam informasiya

278. Rentabellik əmsallarına daxil deyil:

- investisiya kapitalının rentabellik əmsalı
- ✓ investisiya kapitalının dövrəliliyi
- aktivlərin rentabellik əmsalı;
- şəxsi kapitalın rentabelliliyi
- satışın rentabelliliyi

279. Dövrilik əmsallarına daxil deyil:

- aktivlərin dövrəliliyi
- ✓ şəxsi kapitalın rentabelliliyi
- dövryyənin müddəti
- dövryyə vəsaitlərinin dövrəliliyi
- investisiya kapitalının dövrəliliyi

280. Layihənin reallaşmasının hansı variantları hesablanır:
1. pessimistik variant;
2. optimistik variant;
3. ən çox ehtimal olunan variant;

- 1;2
- ✓ Hamısı
- Hec biri
- 2;3
- 1;3

- Layihənin həyata keçməsi nəticəsində hansı məqsədlər nəzərdə tutulur?
- 281.**
- 1.müəssisənin likvidliyi
 - 2.maliyyə durumunun dəstəklənməsi
 - 3.lazımı gəlirin əldə edilməsi
- 3;2
 - Hec biri
 - √ 1;2;3
 - 1;2
 - 1;3
- 282.** illik faiz 18%, ilkin qoyuluş məbləği 50000 man., hesablamadan hər kvartal üçün il yarım müddət ərzində qoyuluşun məbləğini tapın:
- √ 55000
 - 70000
 - 5000
 - 35000
 - 23000
- 283.** illik faiz 20%, ilkin qoyuluş məbləği 80000 man., hesablamadan hər kvartal üçün üç il müddət ərzində qoyuluşun məbləğini tapın:
- 125000
 - 28000
 - 150000
 - 35000
 - √ 128000
- 284.** bankın depozit faizi illik 12,5%, iki ildən sonra hesabda 500 min manat əldə etmək üçün hansı məbləğdə ilkin vəsait qoyuluşu lazımdır?
 $K_t = 500000, n=0, 125, n=2$
- √ 400000
 - 800000
 - 100000
 - 250000
 - 500000
- 285.** bankın depozit faizi illik 15,5%, bir ildən sonra hesabda 800 min manat əldə etmək üçün hansı məbləğdə ilkin vəsait qoyuluşu lazımdır?
 $K_t = 800000, n=0, 155, n=1$
- 55788,3
 - 65250,7
 - 700000
 - √ 692640,7
 - 200000
- 286.** əmanətin sahibinə daimi zaman kəsiyi ərzində müəyyən gəlir gətirən kapital qoyuluşudur:
- diskont
 - statik
 - koordinasiya
 - √ annuitet
 - reqresiya
- 287.** İlkin qoyulan vəsait K_0 sadə faiz hesablanması üsulu ilə aşağı düzdü?
- √ $K_0 = K_t : (1+n \cdot N)$
 - Hec biri
 - $K_0 = K_t \cdot n \cdot N$
 - $K_0 = K_t + n \cdot N$
 - $K_0 = (1+n \cdot N)$

288. N hesabat dövrü üzrə hesablamalara və daimi dərəcələrə görə əlavə kapital bərabərdir:

- $\Delta K = K_0 + n + N$
- ✓ $\Delta K = K_0 \cdot n \cdot N$
- $\Delta K = K_0 - n \cdot N$
- $\Delta K = K_0 + N$
- $\Delta K = K_0 - n + N$

289. Məcmu kapitala görə sadə faizlərin düsturu aşağıdakı kimi hesablanır?

- ✓ $K_t = K_0 + \Delta K$
- $K_t = K_0 / \Delta K$
- $K_t = \Delta K / K_0$
- $\Delta K = K_0 + K_t$
- $K_t = K_0 - \Delta K$

290. İntellektual kapital neçə tərkib hissələrə ayrılır?

- ✓ 2
- 4
- 5
- 6
- 3

291. Ölkənin investisiya mühiti dəyərləndirilərkən hansı faktor nəzərə alınmır?

- maliyyə stabilliyi
- ✓ iqlim şəraiti
- siyasi sabillik
- iqtisadi artım
- kredit əldə etmə imkanları

292. Layihə riski hansı metodla qiymətləndirilmir?

- qərarlar ağajının təhlili
- həssaslığın təhlili
- »monte-karlo«
- ssenari təhlili
- ✓ xalis cari dəyər metodu.

293. Sadalananlardan hansı investisiya risklərinə aid deyil

- bazardakı tərəddüdlər
- müəssisədaxili risk
- istesal faktlarının qiymət riski
- hazır məhsulun qiymət riski
- ✓ kriminal riski

294. Risk nədir?

- ✓ itki və zərərlərə səbəb olan hadisələrin başverməsi ehtimalı
- qeyri-müəyyənlik
- İtki, zərər
- əlverişsiz şərait
- təhlükəli şərait

295. İntellektual kapital istifadə dövrünə görə:

- uzunmüddətli, qısamüddətli və ortamüddətli
- heç biri

- ✓ uzunmüddətli və qısamüddətli
- qısamüddətli və ortamüddətli
- ortamüddətli və uzunmüddətli

296. İntelektual kapital mülkiyyət formasına görə:

- qarışıq
- xüsusi
- kollektiv
- dövlət
- ✓ hamısı

297. İntelektual kapitalın birinci mərhələsinə aid deyil:

- intellektual fəaliyyətlə məşğul olan insanlar işə qəbul olunur;
- intellektual əməyin motivasiyası, yaradıcılıq aktivliyi artırılır;
- innovasiyalı ideyaların işlənilib hazırlanır;
- ✓ intellektual kapital satılaraq pula çevrilir, şirkətə gəlir və pul gətirir;
- şirkətin korporativ mədəniyyəti yüksəlir;

298. İntelektual kapitalın birinci mərhələsində:

- ✓ hamısı
- intellektual əməyin motivasiyası, yaradıcılıq aktivliyinin artırılması;
- şirkətin korporativ mədəniyyətinin yüksəlməsi;
- innovasiyalı ideyaların işlənilib hazırlanması;
- intellektual fəaliyyətlə məşğul olan insanların işə qəbul olunması;

299. İntelektual kapital neçə dövretmə kapitalından ibarətdir?

- 5
- 1
- 2
- ✓ 3
- 4

300. İntellektual mülkiyyət elmi texniki və innovasiya fəaliyyətinin tətbiqinə əsasən neşə neyə ayrılır?

- 6
- ✓ 2
- 4
- 3
- 5

301. İlk dəfə müəlliflik hüququnun qorunması harada və nə vaxt keçirilmişdir?

- Fransa 1908
- ABŞ 1907
- ✓ Böyük Britaniya 1709
- İsveçrə 1809
- Norveç 1809

302. Sadalananlardan hansı ABŞ-nin elmi-tədqiqat prioritetlərinə aid deyil:

- Nanotexnologiyalar
- Qlobal informasiya şəbəkələri
- ✓ Neft-kimya tədqiqatları
- Antiterror xarakterli tədqiqatlar
- İqlim dəyişmələri

303. Sadalananlardan hansı makroinnovasiya strategiyalarına aid deyil:

- Mərhələli bölgü
- ✓ Texnoloji qapalılıq
- Təşəbbüsün ötürülməsi
- Texnoloji idxal
- Texnoloji ixrac

304. Ölkənin elmi-tədqiqat sferasının vəziyyətinin qiymətləndirilməsində hansı göstərici çox az əhəmiyyətə malikdir

- Patentlərin sayı
- Elmi-tədqiqat məsraflərinin ÜDM-də payı
- Elmi kadr heyətinin yaş strukturu
- ✓ Elmi kadr heyətinin gender strukturu
- Hərbi xarakterli elmi-tədqiqat məsraflərinin həcmi

305. VIHSadə Ölkənin elmi-texniki prioritetləri hansı yanaşma əsasında müəyyənləşmir:

- Elmi iqtisadi
- İqtisadi
- ✓ Sosial
- Elmi
- Siyasi iqtisadi

306. Ölkədə investisiya mühitini yaxşılaşdırmaq üçün hansı tədbir həyata keçirilmir?

- vergilər azaldır
- bütövlük maniyələr aradan qaldırılır.
- ✓ amotizasiya normaları azaldılır
- amortizasiya normaları artırılır
- maliyyə stabilliyi yaradılır

307. Investisiya riskləri qiymətləndirilərkən hansı faktor nəzərə alınmır?

- sosial gərginlik
- kriminal gərginlik
- idarəetmənin təşkili
- ✓ asudə vaxtın təşkili
- siyasi gərginlik

308. Beynəlxalq səviyyədə intellektual mülkiyyətin qiymətləndirilməsinin xərc metoduna daxil deyil

- ilkin xərclərin müəyyən edilməsi
- hec biri
- bərpa sahələrinin hesablanması
- sahələr üzrə hesablaşmalar
- ✓ ekspertin qiymətləndirilməsi

Beynəlxalq səviyyədə intellektual mülkiyyətin qiymətləndirilməsinin xərc metoduna daxildir:

- 309.
1. ilkin xərclərin müəyyən edilməsi
 2. ekspertin qiymətləndirilməsi
 3. sahələr üzrə hesablaşmalar
 4. bərpa sahələrinin hesablanması
 5. gəlirlərin müəyyən edilməsi

- ✓ 1;3;4
- 2;4;5
- 1;2;3;4;5
- 1;2;3;4
- 3;4;5

310. İntelektual kapital risk səviyyəsinə görə:

- orta və risksiz
- Hec biri
- ✓ orta və yüksək
- riskli və risksiz
- etibarlı və riskli

İntelektual kapital formalaşmasına görə:

311.

- 1.şirkətdə yaradılan
- 2.xüsusi
- 3.cəlb olunan
- 4.qarışıq

- ✓ 1;3;4
- 1;3
- 2;4
- 1;4
- 2;3;4

312. İntelektual kapital təsərfat fəaliyyətində istifadəsinə görə:

- innovasiya resursu və insan resursu
- innovasiya resursu və torpaq resursu
- torpaq resursu və insan resursu
- ✓ innovasiya resursu və istehsal resursu
- insan resursu və istehsal resursu

İntelektual kapital istifadə xarakterinə görə:

313.

- 1.istifadə olunur
- 2.inkişaf edir
- 3.istifadə olunmur

- 1;2
- ✓ Hec biri
- 1;2;3
- 2;3
- 1;3

314. İntelektual kapitalın ikinci mərhələsinə aiddir:

- intellektual əməyin motivasiyası,yaradıcılıq aktivliyi artırılır
- şirkətin korporativ mədəniyyəti yüksəlir
- ✓ istehsal kapitalının elementləri intellektual məhsulun maddiləşməsinə imkan verirlər
- pul formasından istehsal kapitalın intellektual formasına çevrilməsi baş verir.
- intellektual kapital satılaraq pula çevrilir,şirkətə gəlir və pul gətirir

315. İntelektual kapitalın üçüncü mərhələsinə aiddir

- istehsal kapitalının elementləri intellektual məhsulun istehsal olunmasında iştirak edirlər
- pul formasından istehsal kapitalın intellektual formasına çevrilməsi baş verir
- hamısı
- hec biri
- ✓ intellektual kapital satılaraq pula çevrilir,şirkətə gəlir və pul gətirir

316. İntelektual kapitalın ikinci mərhələsinə aiddir:

- pul formasından istehsal kapitalın intellektual formasına çevrilməsi baş verir
- hamısı
- hec biri
- intellektual kapital satılaraq pula çevrilir,şirkətə gəlir və pul gətirir
- ✓ istehsal kapitalının elementləri intellektual məhsulun istehsal olunmasında iştirak edirlər

317. Sənaye mülkiyyətinin obyektləri:
1. ixtiralar
2. faydalı modellər
3. firma nişanı
4. məhsulun istehsal olunduğu yer, adı

- 1;3;4
- ✓ hamısı
- 3;4
- 2;3;4
- 1;2;4

318. Kədr kapitalına daxildir:
1. insan aktivləri
2. struktur aktivləri.
3. sənaye mülkiyyəti
4. müəlliflik hüquqları obyektləri
5. nou-hau

- 2;4;5
- 1;3;5
- 1;3;4
- ✓ 1;2
- 4;5

319. İnsan kapitalının dəyərinin qiymətləndirilməsində diskont metodu hesablanır :

- xalis milli məhsulün gəlirlilik normsi üzrə
- milli gəlirin gəlirlilik normsi üzrə
- ÜDM nin gəlirlilik norması üzrə
- ✓ Məcmu milli sərvin gəlirlilik normsi üzrə
- ÜMM nin gəlirlilik normsi üzrə

320. İnsan kapitalı elementlərinin toplanma mənbələri:
1. əhalinin və sahibkarların təhlükəsizliyinə qoyulan investisiyalar
2. cəmiyyətin elitasının hazırlanmasına qoyulan investisiyalar
3. sahibkarlıq fəaliyyətinə və sahibkarlıq iqliminə qoyulan investisiyalar
4. müsbət səmtdə əhalinin mentalitetinin dəyişməsinə qoyulan investisiyalar

- 1;2;4
- heç biri
- 1;2
- ✓ hamısı
- 3;4

321. İnsan kapitalının iqtisadiyyata təsiri çox olan dövlət:

- Fransa
- ABŞ
- Böyük Britaniya
- ✓ Yaponiya
- İsveç

322. İnsan kapitalı :

- ✓ ÜDM nin artımının əsasıdır
- ÜMM nin artımının əsasıdır
- xalis mənfəətin əsasıdır.
- milli gəlirin artımının əsasıdır
- xalis milli məhsulun artımının əsasıdır

323. İnsan kapitalına qoyulan investisiyaların əsas hissəsini həyata keçirir:

- xarici vətəndaşlar
- bələdiyyələr
- hüquqi şəxslər
- fiziki şəxslər
- ✓ dövlət

İntellektual mülkiyyət rəqabət qabiliyyətiliyinə görə obyekt baxımından aşağıdakı əlamətlərlə fərqlənir:

- 324.
- 1.konkret olaraq bazarda hüquqi müdafiə dərəcəsinə görə;
 - 2.texniki səviyyəsinə görə ;
 3. İntellektual mülkiyyətin görə ;
 - 4.Oxşar məhsula nisbətən qiymət üzrə ;

- heç biri
- 2;3
- 3; 4
- hamısı
- ✓ 1;2;4

325. Müasir intellektual mülkiyyət bazarı formalaşır:

- ✓ tələb və təklifə görə
- bazanın rəqabət quruluşuna görə
- qiymətlərə görə
- dövlətin iqtisadi siyasətinə görə
- gəlir və xərclərin nisbətinə görə

BMT-də intellektual mülkiyyət ümumdünya təşkilatının yaradılması hüququna aid edilir:

- 326.
- 1.insan fəaliyyətinin bütün sahələrindəki ixtirası
 - 2.firma nişanları
 - 3.rəqabətin müdafiəsi
 - 4.sənaye nümunələri

- 1;4
- 2;4
- ✓ hamısı
- heç biri
- 1;3

327. İntellektual mülkiyyət hansı tərkib hissələrə ayrılır?

- sənaye mülkiyyəti və dövlət mülkiyyəti
- ✓ hüquqi baza və sənaye mülkiyyəti
- sənaye mülkiyyəti və şəxsi mülkiyyət
- hüquqi baza və şəxsi mülkiyyət
- hüquqi baza və dövlət mülkiyyəti

328. Üçüncü mərhələsində intellektual kapitala aiddir: 1.mənfəət gətirir 2. satılaraq pula çevrilir; 3. şirkətə gətirilir

- 1;3
- 1.
- 2.3
- ✓ 1;2;3
- 3.

329. Beynəlxalq səviyyədə intellektual mülkiyyətin qiymətləndirilməsinin gəlir metoduna daxil deyil:

- lisenziya alınan mənfəətdən lisenziya verilən payın ayırma
- heç biri
- ✓ izafi dəyərin qiymətləndirilməsi
- real gəlirin diskontlaşdırılması
- müqayisəli qiymətləndirmə

330. İntelektual mülkiyyətin qiymətləndirilməsinin bir sıra xüsusiyyətləri var

- qiymətləndirmə obyektini kimi bir neçə funksiyaları yerinə yetirməsi
- √ hamısı
- qiymətləndirmə tək-cə universal metodlarla deyil, həmçinin onların daha fəal istifadə etmə xarakterinə görə təmin olunmalıdır
- qiymətlər məqsədli xarakter daşıyır
- qiymətləndirmə zamanı nəzərdə tutulan normalara uyğun olaraq intellektual mülkiyyətin sahələrinin qiymətləndirilməsi

İntelektual kapital mülkiyyət formasına görə hansı təsnifat əlamətləri var?

331. 1.xüsusi
2.şəxsi
3.kollektiv
4.dövlət
5.qarışıq

- 1;2;3;4
- 3;5
- √ 1;3;4;5
- 1;2
- 2;3;4;5

332. İntelektual kapitalın birinci mərhələsinə aiddir:

- istehsal kapitalının elementləri intellektual məhsulun istehsal olunmasında iştirak edirlər.
- heç biri
- hamısı
- intellektual kapital satılaraq pula çevrilir, şirkətə gəlir və pul gətirir
- √ pul formasından istehsal kapitalın intellektual formasına çevrilməsi baş verir

333. İntelektual kapitalın dövretmə mərhələlərinə aiddir:

- pul formasından istehsal kapitalın intellektual formasına çevrilməsi baş verir.
- √ hamısı
- heç biri
- intellektual kapital satılaraq pula çevrilir, şirkətə gəlir və pul gətirir
- istehsal kapitalının elementləri intellektual məhsulun istehsal olunmasında iştirak edirlər.

İntellektual mülkiyyətin idarə olunması effektiv sahələr üzrə aşağıdakılara şərait yaradır:

334. 1. vergi bazasını optimallaşdırmaq;
2. effektiv elmi texniki siyasəti reallaşdırmaq;
3. müəssisədə investisiya cəlb ediciliyini yüksəltmək;
4. bu vəsaitlərin ayrılması müəssisələrin nizamnaməsinə görə kapitalın formalaşdırılması;

- 1;3
- 1;4
- 3;4
- 2;3;4
- √ hamısı

335. Sürətləndirilmiş amortizasiyanın tətbiqi nəticəsində:

- √ Hamısı
- əmtəə bazarlarının həcmi artır
- investisiyalara tələb artır;
- heç biri
- milli iqtisadiyyatın dayanaqlı inkişafı üçün şərait yaradılır;

336. Vergi güzəştləri mexanizmi vasitəsi ilə:

- b) qoyulan kapitalın gəlirlilik səviyyəsini artırır;
- kapital qoyuluşlarının mənbələri artır

- ✓ Hamısı
- investorları aktiv stmullaşdırır
- investisiya prosesinin məsrəfləri azalır;

337. Ölkə investorları üçün qeyri-şəffafliq hansı standartların meyarlarına görə qiymətləndirilir?

- ✓ Hamısı
- maliyyə siyasətinin
- iqtisadi sistemin
- qanunvericilik bazasının
- biznesdə münasibətlərin

338. İntestisiya mühiti qiymətləndirilməsinə necə yanaşma mövcuddur?

- ✓ 3
- 7
- 4
- 1
- 5

339. əlverişli investisiya iqliminin formalaşmasında dövlətin iqtisadi siyasəti necə istiqamətdən ibarətdir?

- 7
- 5
- 1
- ✓ 2
- 4

340. İntestisiya iqlimi hansı parametrlərdən ibarətdir?

- sosial və ekoloji
- ✓ giriş və çıxış
- real və qeyri real
- hec biri
- iqtisadi və siyasi

341. İntestisiya aktivliyi necə qrup amillərlə müəyyən edilir ?

- ✓ 2
- 5
- 4
- 1
- 7

342. İntestisiya iqliminin formalaşması necə tərkib hissədən ibarətdir?

- 5
- 1
- 7
- 4
- ✓ 2

343. İntestisiya mühiti nədir?

- İntestisiya aktivliyinin artıran bir biri ilə əlaqəli məqsədlər kompleksidir
- Hec biri
- ✓ İntestisiya bazarının həcmi, cəlbədiciliyi, risk səviyyəsini müəyyən edən daxili və xarici investisiya axınını təmin edən sosial-iqtisadi, siyasi, maliyyə amilləri məcmusudur.
- Məhsulu investisiya şəklində çıxış edən iqtisadiyyatın sahələrinin məcmusudur
- Hər konkret dövr üçün investisiyaların həcmi və quruluşunu müəyyən edir

344. İnvestisiya potensialı nədi?

- investisiya fəaliyyəti nəticəsində ola biləcək itkilər
 - real investisiya fəaliyyəti - əsas kapitalla kapital qoyuluşu nəzərdə tutulur
 - risk səviyyəsi
 - ölkə iqtisadiyyatının sruktur yenidənqurmasını təmin etmək
- ✓ təbii resurslar, əmək ehtiyatları, maliyyə resursları və s.

345. İnvestisiya aktivliyi hansı qrup amillərlə müəyyən edilir?

- investisiya potensialı
- ✓ investisiya potensialı və risklər
- investisiya riskləri və fəaliyyət
 - investisiua fəaliyyəti
 - investisiya potensialı və fəaliyyəti

346. İnvestiya riskləri hansılardır?

- inflyasiya və qeyri-spesifik risk
 - spesifik risk
 - inflyasiya nəzərə alınması
- ✓ spesifik və qeyri-spesifik risk
- inflyasiya və spesifik risk

347. İnvestisiya potensialının həcmi necə müəyyən olunur?

- innovasiya ilə;
- ✓ Hamısı
- əmək və istehsal ilə;
 - xammal ilə;
 - resurs ilə;

348. İnvestisiya iqliminin çıxış parametrlərini xarakterizə edən göstəricilərə daxil deyil:

- kapital axını və əks axın;
 - faiz dərəcəsinin səviyyəsi
- ✓ infrastrukturun inkişaf səviyyəsi;
- inflyasiyanın səviyyəsi;
 - hec biri

349. İnvestisiya mühiti qiymətləndirilməsinə hansı yanaşma mövcuddur?

- dar yanaşma
 - faktor yanaşma
- ✓ Hamısı
- genişləndirilmiş yanaşma
 - faktor risk yanaşma

350. İnvestisiya iqlimi və riskləri hansı ekspert agentliklərində qiymətləndirilir?

- hec biri
- ✓ Hamısı
- “Moody’s”
 - “Standart and Poor”
 - IBCA

351. Dünyada investisiya cəlb edilməsinin qiymətləndirilməsi sahəsində hansı metodikalardan istifadə olunur?

- BERİ
- “The Economist” jurnalı
- √ Hamısı
- Harvard Biznes məktəbinin üsulu
- Dou – Conson əmsalı

352. əlverişli investisiya iqliminin formalaşmasında dövlətin iqtisadi siyasəti hansı istiqamətdən ibarətdir?
1.kapital yığılmasını təmin etmək;
2.risqləri azaltmaq;
3.mənfəət əldə etmək;

- √ 1;2
- 3;2
- 1;2;3
- 1;3
- Hec biri

353. İnteraksiya iqliminin çıxış parametrlərini xarakterizə edən göstəricilərə daxildir:

- kapital axını və əks axın;
- inflyasiyanın səviyyəsi;
- √ Hamısı
- ÜDM-də yığılmanın səviyyəsi
- faiz dərəcəsinin səviyyəsi

354. İnteraksiya iqliminin giriş parametrlərini xarakterizə edən göstəricilərə daxildir:

- infrastrukturun inkişaf səviyyəsi;
- √ Hamısı
- ekoloji durum;
- təbii resurslar
- iş qüvvəsinin keyfiyyəti;

355. Regional qeyri-kommersiya riskləri aşağıdakılardır:

- √ Hamısı
- əhəlinin gəlirlərinin diferensiasiyası səviyyəsi;
- əhəlinin sahibkarlığının inkişafına münasibət;
- bazar mühitinin formalaşmasında yerli hakimiyyətin münasibəti;
- ekoloji təhlükəsizlik və təbii-iqlim;

356. Ərazi baxımından hansı risklər mövcuddur?
1.ölkə
2.regional
3.yerli

- 3;2
- 1;2;3
- 1;3
- √ 1;2
- e)Hec biri

357. İnteraksiya siyasəti nədir?

- √ İnteraksiya qoyuluşu üçün ölkə,region,şəhər səviyyəsində dövlət tərəfindən həyata keçirilən təşkilat
- Məhsulu investisiya şəklində çıxış edən iqtisadiyyatın sahələrinin məcmusudur
- Hec biri
- Hər konkret dövr üçün investisiyaların həcmi və quruluşunu müəyyən edir
- İnteraksiya aktivliyinin artıran bir biri ilə əlaqəli məqsədlər kompleksidir

358. Qeyri – spaesifik risklər:

- hec biri
- hamısı
- √ sahibkarlıqla bağlı,xarici mühitin investora təsiri ilə əlaqəli risklər;
- investisiya layihələrinə təsir edən amillərlə əlaqəli risklər ;
- investisiya fəaliyyəti ilə bağlı olan risklər;

359. Spesifik risklər:

- sahibkarlıqla bağlı,xarici mühitin investora təsiri ilə əlaqəli risklər;
- hamısı
- hec biri
- investisiya fəaliyyəti ilə bağlı olan risklər;
- √ investisiya layihələrinə təsir edən amillərlə əlaqəli risklər ;

360. İnvestisiya aktivliyi hansı qrup amillərlə müəyyən edilir?
1.investisiya potensialı
2.investisiya riskləri
3.investisiya fəaliyyəti

- √ 1;2
- Hec biri
- 2;3
- 1;2;3
- 1;3

361. İnvestisiya riskləri nədi?

- ölkə iqtisadiyyatının sruktur yenidənqurmasını təyin etmək
- hec biri
- real investisiya fəaliyyəti - əsas kapitala kapital qoyuluşu nəzərdə tutulur
- a)makroiqtisadi xarakteristikaları nəzərə alır
- √ investisiya fəaliyyəti nəticəsində ola biləcək itkilər

362. İnformasiya təminatı nədi?

- hec biri
- Investisiya qoyuluşunun səmərəliliyinin təmin edilməsi;
- ÜDM dinamikası,inflayasının və faiz dərəcəsinin səviyyəsi,ÜDM-də yığım səviyyəsi;
- qanunvericilik bazasının keyfiyyəti və sabitliyi,mülkiyyət hüququnun və investorlarının müdafiəsi,bazar inzibati və digər maneələrin olması iqtisadiyyatın acıq olması və s.;
- √ ölkə üzrə bütövlükdə,o cümlədən ayrı-ayrı kompaniyaların investisiya imkankanları haqqında məlumatın əl catan olması,informasiya mənbələrinin mövcudluğu

363. Normativ-hüquqi amil nədi?

- ölkə üzrə bütövlükdə,o cümlədən ayrı-ayrı kompaniyaların investisiya imkankanları haqqında məlumatın əl catan olması,informasiya mənbələrinin mövcudluğu
- hec biri
- ÜDM dinamikası,inflayasının və faiz dərəcəsinin səviyyəsi,ÜDM-də yığım səviyyəsi;
- Investisiya qoyuluşunun səmərəliliyinin təmin edilməsi;
- √ qanunvericilik bazasının keyfiyyəti və sabitliyi,mülkiyyət hüququnun və investorlarının müdafiəsi,bazar inzibati və digər maneələrin olması iqtisadiyyatın acıq olması və s.;

364. İnvestisiya mühitinə cəmiyyət tərəfindən təsir edən amillər hansılardır?
1.obyektiv amillər
2.subyektiv amillər
3.təbii amillər

- √ 1;2

- Hec biri
- 2;3
- 1;2;3
- 1;3

365. İnvestisiya iqliminin formalaşması hansı tərkib hissədən ibarətdir?
1.dövlətin investisiya siyasəti
2.dövlətin innovasiya siyasəti
3.investisiya obyektlərinin fəaliyyəti

- 1;2
- ✓ 1;3
- Hec biri
- 1;2;3
- 3;2

366. İnvestisiya mühitinin mikroiqtisadi səviyyəsinə daxildir:
1.dövlət qurumları
2.banklar
3.mal göndərənlər
4.alıcılar

- 2;3;4
- ✓ Hamısı
- 1;3;4
- 3;4
- 1;2;3

367. İnvestisiya mühitinin makroiqtisadi səviyyəsinə daxildir:
1.iqtisadi
2.sosial
3.siyasi

- 1;2
- ✓ Hamısı
- Hec biri
- 1;3
- 2;3

368. Dövlət satınalmaları:

- Hec biri
- Dövlət investisiya mühitini yaxşılaşdırır
- Dövlət qabaqcıl texnologiyaları tətbiq edən müəssisələri dəstəkləyir
- İnvestisiya prosesləri arasında əlaqə yaradır
- ✓ Yığımin artmasını təmin edir və onların investisiya resurslarına çevrilməsi üçün tətbiq olunur

369. İnvestisiya nədir?

- ✓ gəlir və ya digər effekt əldə etmək üçün pul vəsaitləri və digər vəsaitlərin sərfidir.
- mənfəət əldə etmək maliyyə vəsaitlərinin istifadəsidir
- mənfəət əldə etmək üçün qiymətli kağızlar alqısıdır
- mənfəət əldə etmək üçün yeni müəssisələrin açılmasına cəkilən xərjlərdir
- gəlir əldə etmək üçün pul vəsaitlərinin kapital qoyuluşu layhələrinə yönəldilməlidir.

370. İnvestisiya fəaliyyəti...

- İnvestisiya mənbələrinin müəyyənləşməsi prosesidir.
- İnvestisiya layihəsinin səmərəliliyinin müəyyənləşməsi prosesidir.
- İnvestisiya layihəsinin səmərəliliyinin müəyyənləşməsi prosesidir.
- ✓ İnvestisiya layihəsinin reallaşması ilə bağlı bütün hərəkətlərin məcmusudur.
- İnvestisiya risklərinin aşkarlanması üzrə fəaliyyətidir.

371. İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul edilmişdir?

- √ 1999
- 1992
- 1998
- 1996
- 1995

372. İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul edilmişdir?

- 1993
- 1992
- 1997
- √ 1995
- 1999

373. Portfel investisiyalar....

- real investisiyalardır
- √ qiymətli kağızlar alqısını nəzərdə tutan investisiyalardır
- xarici investisiyalardır
- dövlət investisiyalardır
- birbaşa investisiyalardır

374. İnvestisiya nədir?

- √ gəlir və ya digər effekt əldə etmək üçün pul vəsaitləri və digər qiymətliləri sərfidir.
- mənfəət əldə etmək üçün yeni müəssisələrin acılmasına cəkilən xərjlərdir
- mənfəət əldə etmək üçün qiymətli kağızlar alqısıdır
- mənfəət əldə etmək maliyyə vəsaitlərinin istifadəsidir.
- gəlir əldə etmək üçün pul vəsaitlərinin kapital qoyuluşu layihələrinə yönəldilməlidir.

375. Elmi-tədqiqat sferasının təşkilati maliyyələşməsi.

- Sahə elmi-tədqiqat institutlarının maliyyələşdirilməni nəzərdə tutur.
- Fərdi tədqiqatçıların maliyyələşdirilməsini nəzərdə tutur.
- √ Ayrı-ayrı elmi təşkilatların maliyyələşməsini nəzərdə tutur.
- Ayrı-ayrı layihələrin maliyyələşməsini nəzərdə tutur.
- Ayrı-ayrı universitetlərin maliyyələşdirilməsini nəzərdə tutur.

376. Valentoy innovasiyaları neçə sıra üzrə təsnifləşdirilir?

- 4
- √ 7
- 3.
- 5.
- 6.

377. Elmi-tədqiqat sferasının proqram-məqsədli maliyyələşməsi?

- Universitet kafedralarının maliyyələşdirilməsini nəzərdə tutur.
- Fərdi tədqiqatçılara maliyyə resursları ayrılmasını nəzərdə tutur.
- √ Ayrı-ayrı elmi-layihələrin maliyyələşdirilməsini nəzərdə tutur.
- Yalnız sahə elmi-tədqiqat institutlarının maliyyələşdirilməsini nəzərdə tutur.
- Müxtəlif elmi mərkəzlərin maliyyələşdirilməsini nəzərdə tutur.

378. Xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul olunmuşdur?

- 1991

- ✓ 1992
- 1995
- 1993
- 1997

379. Sadalanan nəzəriyələrdən hansında investisiyaların iqtisadi artımdakı rolu göstərilir?

- Xarrod-domar modeli.
- R-solou modeli.
- P.Romar modeli.
- ✓ Xirş nəzəriyyəsi.
- Kobb-duqlaşq modeli.

380. Bazis innovasiyalar...

- ✓ Yeni elmi prinsiplər və köklü ixtiralar əsasında yeni məhsul və proseslərə bazis yaradan innovasiyalardır.
- Resursların istifadəsində qənaəti şərtləndirən innovasiyalardır.
- İstehsal, xidmətin keyfiyyətini çox yüksəldən innovasiyalardır.
- Yeni idarəetmə üsullarının hazırlanmasına əsas yaradan innovasiyalardır.
- Yeni məhsullar yaradılmasına əsas yaradan innovasiyalardır.

381. İnnovasiya- məhsul nədir?

- Prinsipial yeni məhsul yaradılmasını nəzərdə tutan yenilikdir.
- Köhnə məhsulların daha keyfiyyətli nümunələridir.
- Köhnə məhsulların daha ucuz nümunələrinin yaradılmasıdır.
- Köhnə məhsulların yeni əvəzədicilərinin hazırlanmasıdır.
- ✓ Prinsipial yeni və ya təkmilləşdirilmiş məhsul hazırlanmasıdır.

382. Yenilik və ixtira hansı şərt daxilində innovasiyaya çevrilir?

- Yenilik və ixtira elmi cəmiyyət tərəfindən qəbul ediləndən sonra.
- Yenilik və ya ixtiranın patentləşdirilməsindən sonra.
- Yenilik və ixtiranın qlobal yayılmasından sonra.
- ✓ Yenilik və ixtiranın kommersiyalaşmasından sonra.
- Yenilik və ixtiranın ekspert dəyərləndirilməsindən sonra.

383. İnnovasiya nədir?

- Elmi-texnoloji yenilik
- ✓ Elmi-texniki iqtisadi-təşkilati, istehsal və digər həllərin ilk praktik tətbiqidir.
- Fundamental tədqiqatların uğurlu nəticəsidir
- Yeni məhsulların ixtirasıdır.
- İdarəetmə yeniliyi

384. İnnovasiya prosesinin parametri dedikdə nə başa düşülür:

- əsas fondların uçot üsulu
- gəlir
- avadanlığın amortizasiya müddəti
- dövriyyə kapitalı
- ✓ hamısı

385. Dövlətin kapital qoyuluşu səviyyəsi az, xüsusi kapital qoyuluşları səviyyəsi çox olan siyasət hansı investisiya siyasətidir

- formalaşdırılmış
- idarəetmə
- mərkəzləşdirilmiş
- liberal
- ✓ qeyri formalaşdırılmış

386. Səmərə vermədən və ya mənfi effekt verən köhnəlməş texnika və texnoloqiyanın yaxşılaşdırılmasına yönəldilən investisiyalar hansı innovasiya növünə aiddir?
- ✓ yanlış innovasiyalar
 - təkmilləşdirilən innovasiya
 - bazis innovasiyalar
 - səmərə verməyən innovasiyalar
 - yaxşılaşdırılan innovasiyalar
387. Strateji innovasiyanı tətbiq etdiyi rəqiblərinə çatmaq məqsədilə həyata keçirilən innovasiyalar hansılardır
- yeni texnologiyalar.
 - yanlış
 - bazis
 - ✓ reaktiv
 - yeni əmtəə və xidmət
388. Yeniliyin tətbiqi nəticəsində rəqabətüstünlüyün təmin etmiş olun və onun tətbiq edən fərqi və ya dövlət elmi-texniki rentanın hansı innovasiyalara aiddir
- sosial strukturun yaranması
 - ✓ strateji
 - reaktiv
 - yanlış
 - bazis
389. İqtisadi xarakterinə görə investisiyalar neçə fərqlənir.
- maliyyə, dolay, birbaşa
 - portfel maliyyə, intellektual
 - ✓ birbaşa, dolay, portfel
 - real, maliyyə, intellektual
 - real, birbaşa, dolay.
390. İntestisiya fəaliyyətinin subyekti kimi kimlər çıxış edə bilər:
- investisiya kompaniyaları
 - xarici ölkə vətəndaşları
 - sifarişçilər
 - podratçılar
 - ✓ hamsı
391. İntestisiya – firma tərəfindən kapital ehtiyatını artırılmasına avadanlığın alınmasına, bina və qurğuların tikilməsinə sərf olunan vəsaitdir hansı iqtisadçının fikridir?
- A.Smit
 - P.Savelson
 - ✓ S.M.Keyns
 - K.Marks
 - D.Rivardi
392. İntestisiya – kapitalın yaranması və gələcəkdə gözlənilən istehlakın genişləndirilməsi naminə, hazırda gəlirin cari isthlaka xərclənməsindən imtina etmə deməkdir . Hansı iqtisadçının fikridir
- K.Marks
 - A.Smit
 - ✓ P.Stivelson
 - S.M.Keyns
 - D.Rivardi

- 393.** Birbaşa və inzibati üsuldən istifadə olunan investisiya siyasəti hansıdır?
- hüquqi bazası
 - ✓ mərkəzləşdirilmiş
 - liberal
 - formallaşdırılmamış
 - qeyri-formallaşdırılmış
- 394.** İnvestisiya prosesinin əsas parametrlərinin tənzimləyən tamamlanmış hüquqi bazası olan siyasət hansıdır?
- idarə etmə
 - ✓ formalaşdırılmış
 - təkmilləşdirilmiş
 - qeyri-formalaşdırılmış
 - liberal
- 395.** İnvestisiya dedikdə nə başa düşülür?
- mülkiyyət hüquqları
 - lisenziya
 - ✓ hamısı
 - kreditlər
 - pay, avadanlıq
- 396.** İqtisadi idarəetmə metodları istifadə olunur və investisiya sistemi isə şaquli xarakter daşıyır
- xırda investorlar-maliyyə-iri biznes-dövlət
 - ✓ dövlət-maliyyə-institutlar-iri biznes-xırda investorlar
 - institutlar
 - iri biznes
 - maliyyə-dövlət-institutlar-xırda investorlar – iri bizneslər
- 397.** Yeni nəsil material, avadanlıq, prinsincə yeni texniki və texnologiyaların yaranmasına yönələn innovasiyalar hansı innovasiya növünə aiddir.
- səmərə verməyən innovasiyalar
 - ✓ bazis innovasiyalar
 - yaxşılaşdırılan innovasiyalar
 - yanlış innovasiya
 - təkmilləşdirilən innovasiya
- 398.** İstehsal, kommersiya, idarəetmə və sosial potensialın səmərəliliyini artıran elmi tədqiqatların və təcrübə konstruktiv işlərin nəticələrinin praktiki tətbiqi hansı fəaliyyət növünə aiddir
- ✓ innovasiya
 - subyektlərin mülkiyyəti
 - əsaslı tikinti
 - maliyyə kapitalının dövrdə
 - mülkiyyət hüquqi
- 399.** Cəmiyyətin yaradıcı potensialına, intellektual mülkiyyətə-müəllif, ixtira və patent hüququna yönələn investisiya haqqında
- portfel.
 - real
 - maliyyə
 - dolay
 - ✓ intellektual
- 400.** Qiymətli kağızlar, məqsədli bank qoyuluşları, depozitlərə hansı investisiyalar nəzərdə tutulur:

- real
- birbaşa
- √ maliyyə
- portfel
- dolayı

401. Tipindən asılı olaraq investisiyalar necə fərqlənir:

- √ real, maliyyə, intellektual
- birbaşa, dolayı
- investisiya fondları, investisiya qoyuluşu
- qiymətli kağızlar, dolayı
- portfel, birbaşa

402. İnnovasiyalı inkişaf tipləri hansı səviyyədə olur?

- lokal, makro
- makro, mezo
- lokal, mezo
- mezo, mikro
- √ makro, mikro

403. İnnovasiyalı inkişaf modeli iqtisadiyyatın hansı növünə aiddir:

- sosial yönümlü iqtisadiyyat
- kapitalist iqtisadiyyatı
- √ postindustrial iqtisadiyyat
- davamlı iqtisadiyyat
- bazar iqtisadiyyatı

404. Mərhələli bölgü makroinnovasiya strategiyasına görə dövlət elmi-tədqiqat hansı istiqamətlərini maliyyələşdirir?

- Fundamental tədqiqatları və təcrübə konstruktör işlərini.
- Tətbiqi tədqiqatları və təcrübə konstruktör işlərini.
- Yalnız fundamental tədqiqatları.
- Yalnız tətbiqi tədqiqatları.
- √ Fundamental və qismən tətbiqi tədqiqatları.

405. Makroinnovasiya təhlükəsizliyi bir proses kimi...

- √ Ölkənin öz resursları əsasında dayanıqlı elmi-texniki inkişafını təmin edən tədbirlər və mexanizmlər məcmusudur.
- Ölkə innovasiya sektorunun xarici təhlükələrdən qoruyan tədbirlər məcmusudur.
- Ölkənin qayıqlı elmi-texniki inkişafıdır.
- Ölkənin dayanıqlı elmi-texniki inkişafını təmin edən tədbirlər məcmusudur.
- Ölkənin dayanıqlı elmi-texniki inkişafı üçün şərtlər yaradılmasıdır.

406. İntestisiya prosesinə hansı növlər daxildir?

- istehsalata elmi-texniki tərəqqini tətbiq etməklə;
- dövlət tərəfindən həyata keçirilən investisiya fəaliyyəti
- √ hamısı
- müəssisələr tərəfindən investisiya
- sosial sahələrdə elmi-texniki tərəqqinin tətbiq etməklə

407. Texnoloji idxalın əvəzlənməsi makroinnovasiya strategiyasının əsas ideyası.

- Texnoloji idxalın məhdudlaşdırılmasını.
- √ Texnoloji idxalın məhdudlaşması və anoloji texnologiyaların ölkədə yaradılmasının stimullaşdırılmasını.
- Dövlət vəsaitləri hesabına xarici texnoloji idxal, texnoloji ixracı əvəzləyən şəraitin yaradılmasını.
- Yeni texnologiyalar əsasında hazırlanan məhsulların idxalının məhdudlaşdırılmasını

- Ölkədə xarici texnologiyalar əsasında məhsul istehsalının qadağan edilməsi.
- 408.** Texnoloji ixrac strategiyası nəyi nəzərdə tutur?
- Yeni texnologiyalar üzrə yalnız xarici bazarlarda məhsul istehsalını.
 - Innovasiya məhsullarının xarici satış bazarlarının genişləndirilməsini.
 - Yeni texnologiya əsasında hazırlanan məhsulun xaricə ixracını.
 - Yeni texnologiyanın xarici sahibkarlara satışını.
 - ✓ Innovasiya məhsulunun istehsal və satışının tam xaricə köçürülməsini.
- 409.** Texnoloji mənimsəmə strategiyasının tətbiqi zamanı dövlət hansı işi reallaşdırır?
- Yeni texnologiyalar hazırlanmasında özəl sektora yardım edir.
 - Yeni texnologiyaların ixracını məhdudlaşdırır.
 - Yeni texnologiyaların ixracına yardım edir.
 - ✓ Yeni texnologiyaların idxalına yardım edir.
 - Ölkəyə vençur kapitalın cəlbinə yardım edir.
- 410.** Yaradılma makroinnovasiya strategiyası hansı ölkələrdə tətbiq oluna bilər?
- Elmi-texnoloji cəhətdən yüksək inkişaf etmiş ölkələrdə.
 - Yeni sənaye ölkələrində.
 - Şimali Amerika regionunda.
 - ✓ Innovasiya sektorunun mövcud olmadığı ölkələrdə.
 - Cənubi-Şərqi Asiya ölkələrində.
- 411.** Böhranın dəf olunması makroinnovasiya strategiyasının əsas xətti hansıdır.
- Innovasiya sektoruna ucuz kredit əldə etmək imkanı yaradılması.
 - Innovasiya proseslərini stimullaşdırılması üçün vergi tətili mexanizminin tətbiqini.
 - ✓ Mərkəzləşdirilmiş vəsaitlərin innovasiya bazarının və elmi-texniki sferanın formalaşmasına yönəldilməsi.
 - Innovasiya prosesinin sürətlənməsi üçün amortizasiya dərəcələrinin artırılması.
 - Elmi-tədqiqat sferasına güzəştli vergi mühitinin yaradılması.
- 412.** Məcburi müşayiət strategiyasında müəssisə innovasiya prosesinin hansı mərhələsini reallaşdırır?
- Fundamental tədqiqatlarla məşğul olur.
 - Təcrübə konstruktor işlərini həyata keçirir.
 - Tətbiqi tədqiqatların bir qismini həyata keçirir.
 - ✓ Heç bir mərhələni reallaşdırmır.
 - Elmi tədqiqatın nəticələrini tətbiqini həyata keçirir.
- 413.** Mərhələli müdaxilə strategiyası tətbiq olunarkən müəssisə elmi-texniki tədqiqatın hansı mərhələsini reallaşdırır?
- Fundamental tədqiqatlarla məşğul olur.
 - Tətbiqi tədqiqatların bir qismini həyata keçirir.
 - ✓ Elmi nəticələrin tətbiqini reallaşdırır.
 - Yalnız təcrübə -sınaq işlərini reallaşdırır.
 - Tətbiqi tədqiqatları reallaşdırır.
- 414.** Aşağıdakı verilənlər hansı maliyyə siyasətinin funksiyalarıdır?
- fondlardan istifadə edilməsi
 - bütün pul vəsaitlərinin hərəkətinə nəzarət
 - pul vəsaitlərinin xüsusi fondlarda toplanması
 - heç biri
 - ✓ hamısı
- 415.** Maliyyə sisteminin yaranma səbəbləri hansılardır?

- əhali maliyyəsi
- fərdi sahibkarların vəsaiti
- √ dövlət aparatının yaradılması
- dövlət maliyyə sistemi
- bank sistemi

416. Dövlətin maliyyə sistemi hansılardır?

- √ hamısı
- əhalinin maliyyə vəsaiti
- dövlət maliyyə sistemi
- müəssisə, təşkilat və fərdi sahibkarların vəsaiti
- bank sisteminin maliyyə vəsaitləri

417. İnnovasiya potensialına nə daxildir?

- istehlakçıların gələcək tələblərinə cavab verən məhsulların işlənilib hazırlanması
- heç biri
- yeni məhsulun yönəldilməsi
- √ hamısı
- istehsalı, satışı təşkil etmək

418. Reallaşdırma formasına görə investisiyalar hansılardır?

- kommersiya, dövlət
- √ dövlət, şəxsi
- biznes, kommersiya
- sahibkar, şəxsi
- özəl, dövlət

419. əsas kapitalın istiqamətlənməsinə görə investisiyalar hansılardır?

- maddi investisiya
- √ hamısı
- maliyyə
- qeyri maddi investisiya
- heç biri

420. Müddətinə görə investisiya tsikli necə fərqlənir?

- √ qısa müddətli, uzun müddətli
- qısa müddətli; 45 ildən
- orta müddətli; 5 – 10 il
- uzun müddətli, 3- 4 il
- orta müddətli, uzun müddətli

İnnovasiya meyarları aşağıdakı variantlarda verilmişdir:

421. a) elmi-texniki
b) reaktiv tətbiq
d) yeni fəaliyyət
e) kommersiya
ə) sosial-mədəni

- √ a, b, e, ə
- a, b, d, e
- a, b, d, ə
- ə, e, b, d
- b, d, e, ə

422. İnnovasiya meyarı aşağıdakılardan hansıdır?

- yeni fəaliyyət
- ✓ praktiki tətbiq
- rəqabət qabiliyyəti
- reallaşma
- beynəlxalq Aləm

423. Nəyə görə proteksionist ticarət siyasəti elmi-texnoloji cəhətdən inkişaf etmiş ölkənin iqtisadi artım templərinə müsbət təsir göstərmir?

- ✓ Elmi-texnoloji yeniləşmələrə və rəqabətin güclənməsinə stimulyat yaratmadığına görə.
- İqtisadi qloballaşmaya maneə olduğuna görə.
- Elmi sektor üçün zəruri avadanlıqların ölkəyə idxalını məhdudlaşdırdığına görə.
- İnnovasiya məhsullarının idxalını məhdudlaşdırdığına görə.
- Digər ölkənin cavab tədbirləri nəticəsində ixracın zəiflənməsinə görə.

424. Ölkənin bilgi ehtiyatları A-ya bərabərdir. Elmi məhsuldarlıq parametrisinin gələcək 3 il ərzində 1,2-ə bərabərliyi gözlənilir. 3 il sonra bilgi ehtiyatları neçə fiz artacaq? (Romer modelinə görə).

- 60%.
- ✓ 75%
- 100%
- 20%
- 240%

425. Maliyyə siyasəti hansı prosesi özündə birləşdirir?

- pul vəsaitlərinin xüsusi fondlarda toplanması
- elmi-texniki proqramların həyata keçirilməsi
- sosial, iqtisadi və ekoloji sahələrin artırılmasını təmin etmək
- əmtəə-pul münasibətlərinin inkişafı
- ✓ maliyyə resurslarının dövlət idarəetmə qanununda toplanması

426. Maliyyə sisteminin yaranma səbəbləri:

- ✓ pul formasında müxtəlif vergi və ödəmələrin formalaşması
- sahibkarlığı stimullaşdırmaq
- vergi sistemi
- əhali yığımlarını stimullaşdırmaq
- lizinq xidmətləri

427. İnnovasiya prosesi neçə istiqamətdə həyata keçirilir?

- iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi
- iqtisadiyyatın yeniliklərinin tətbiqi nəticəsində iqtisadi və ekoloji səmərəliliyin artırılması
- ✓ hamısı
- ixtiraların və kəşflərin tətbiqi
- elmi-texniki proqramlar

428. İnnovasiya potensialına nə daxildir?

- heç biri
- ✓ hamısı
- yeni məhsulun yaradılması
- istehsalı və təsnifləşdirilməsi maliyyə prosesinin müxtəlifliyi
- texnoloji

429. İnvestisiya prosesinə hansı növlər daxildir?

- fiziki şəxslər tərəfindən həyata keçirilən
- heç biri

- sosial sahələrə
- √ hamısı
- dövlət tərəfindən həyata keçirilən

İnvestisiya qoyuluşları qruplaşdırılması hansı variantlarda düzgün verilmişdir?

- 430.
- a) mövcud maddi-texniki bazanın yeniləşməsi
 - b) yeni fəaliyyət növlərinin mənimsənilməsi
 - d) beynəlxalq maliyyə təşkilatları tərəfindən qoyulan investisiya
 - e) istehsal fəaliyyəti sferasının genişləndirilməsi
 - ə) sosial sahələrə elmi-texniki tərəqqinin tətbiq etməklə

- √ a, b, e
- d, b, a
- b, d, e
- e, ə, a
- a, b, ə

431. İnvestisiya prosesinə hansı növlər daxildir?

- idarələr tərəfindən həyata keçirilən investisiyalar
- təşkilatlar tərəfindən həyata keçirilən
- √ hamısı
- qeyri-dövlət
- müəssisələr tərəfindən investisiya

432. XXI əsrin əvvəllərində Yaponiya dövlətin elmi-tədqiqatın hansı istiqamətinə ən böyük vəsait ayırır?

- Hümanitar tədqiqatlar.
- İnformasiya texnologiyaları
- √ Energetika tədqiqatları.
- Hərbi tədqiqatları
- Tibbi tədqiqatları.

433. XX əsrin əvvəllərində ABŞ-da dövlət elmi –tədqiqat məsrəflərinin ən az hissəsi hansı istiqamət üzrə sərf edilib.

- Kosmik tədqiqatlar.
- √ Sənayə inkişafı məqsədli tədqiqatlar.
- Nano texnologiyalar.
- Humanitar tədqiqatlar.
- Tibbi tədqiqatlar.

434. XXI əsrin əvvəllərində ABŞ-da dövlət elmi tədqiqat məsrəflərinin ən böyük hissəsi hansı istiqamət üzrə sərf edilir.

- Humanitar.
- Biotexnologiyalar.
- İnformasiya texnologiyaları.
- Səhiyyə
- √ Hərbi.

435. ETT-nin xarici təcrübələrinə görə ETT-yə dövlət resurslarının hansı istifadəsi effektivdir.?

- Bəzi müasir elmi istiqamətlər üzrə istifadəsi.
- √ Strateji mühüm istiqamətlər üzrə istifadəsi.
- Bütün elmi istiqamətlər üzrə istifadəsi.
- Yalnız ən müasir elmi istiqamətlər üzrə istifadəsi.
- İnformasiya texnologiyaları istiqaməti üzrə istifadəsi.

436. İnkişaf etmiş ölkələrdə ETT-nin (elmi –texniki tədqiqatların)himayəsi üçün hansı mexanizmlərdən istifadə olunur.?

- Subsidiya tv.
- Güzəştli kredit.

- Amortizasiya.
- √ Elmi işçilərin əmək haqqına vergi güzəşti.
- Qrat.

437. Təkrar istehsal prosesində roluna görə innovasiyalar hansılardır?

- bazar
- texnoloji
- mürəkkəb
- √ istehlakçı
- kompleks

438. İnvestisiya siyasətinin məqsədləri aşağıdakılardan hansıdır?

- xaricdən yeni investisiyaların cəlb edilməsi
- sahibkarlıq və xüsusi investisiyaların stimullaşdırılması
- investisiya fəaliyyətində lizinq xidmətlərinin inkişafı
- √ hamısı
- iqtisadi artımı təmin etmək

439. Dövlətin investisiya siyasəti dedikdə nə başa düşülür?

- √ hamısı
- ölkə iqtisadiyyatının müxtəlif sahəsinə kapital qoyuluşu
- investisiya aktivliyini artırın məqsədlər komponenti
- ölkə iqtisadiyyatının müxtəlif sferalarına kapital qoyuluşu
- iqtisadi artımı təmin etmək

440. İnnovasiya siyasətinin istiqamətləri hansılardır?

- √ hamısı
- innovasiya layihələrinin dəstəklənməsi
- yeniliklərə ilkin tələbin dəstəklənməsi ilə dövlət gələcəkdə tələbin artmasını təmin edir
- yeniliklərin sifarişçisi olaraq dövlət elmin inkişafına kömək edir
- elmin inkişafını təmin edir

441. İnnovasiyaları dərəcələrə görə necə təsnifləşdirilmək olar?

- √ hamısı
- meydana çıxmış stimulu
- tətbiq xarakteri
- təkrar istehsal prosesində rolu
- radikalıq

442. Radikalıq dərəcəsinə görə innovasiyalar necə ola bilər?

- istehlakçı
- √ radikal
- mürəkkəb
- istehsalın tələbi ilə şərtlənən
- sadə

443. Miqyasına görə innovasiyalar aşağıdakılardan hansılardır?

- √ mürəkkəb
- radikal
- orjinal
- istehlakçı
- məhsul

444. Miqyasına görə innovasiyalar aşağıdakılardan hansılardır?

- radikal
- √ sadə
- sosial
- bazar
- texnoloji

445. İnnovasiya siyasətinin maliyyə-kredit mexanizminə aid deyil:

- yoxsulluğun azaldılması
- elm tutumlu sahələrin düzgün istiqamətləndirilməsi
- yeni məhsulun istehsalı
- biznesin innovasiya aktivliyinin artırılması
- √ heç biri

446. İnnovasiyaların yeniliklərə yönəldilməsi aşağıdakılardan hansılardır?

- innovasiyalı fəaliyyətə tələb haqqında məlumatlar toplamaq
- √ hamısı
- xarici iqtisadi fəaliyyətdə milli innovasiyalı məhsulları dəstəkləmək
- innovasiyalı fəaliyyət nəticəsində yaranan məhsulun dövlət sifarişinin vasitəsilə realizə etmək
- elmi-texniki fəaliyyətin nəticələri

447. İnnovasiya siyasətinin məqsədləri aşağıdakılardan hansılardır?

- maddi istehsal sferasında struktur dəyişikliklərinin təmin olunması
- ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi
- texniki potensialın inkişafı
- sosial-iqtisadi məsələlərin həlli
- √ hamısı

448. Dövlətin investisiya-innovasiya siyasəti prinsipləri aşağıdakı variantlarda verilməlidir:

- kompleksli
- bazar xarakterli
- √ hamısı
- səmərəli
- ardıcıl

449. İnnovasiya siyasətinin prinsipləri aşağıdakılardan hansılardır?

- √ hamısı
- elm və texnika sferasında sağlam, rəqabət
- milli elmi potensiala dayaq olmaq
- sahibkarlıq üçün şəraitini yaradılması
- innovasiya fəaliyyətinin stimullaşdırılması

450. İnnovasiya siyasətinin prinsipləri aşağıdakılardan hansılardır?

- xarici təcrübənin öyrənilməsi
- elmi nailiyyətlərin Azərbaycanın gələcəyi üçün tətbiqi
- √ hamısı
- müxtəlif mülkiyyət formasına malik elmi-tədqiqat təşkilatlarının inkişafı
- iqtisadi şəraitini formalaşması Azərbaycan iqtisadiyyatı üçün elmi-texniki nailiyyətlərin yayılmasına yardım göstərmək

451. ABŞ-da elmi-tədqiqat prioritetlərinin müəyyənləşməsində ən mühüm rola hansı quruma məxsusdur?

- Pentaqona
- Elm fonduna

- √ Elm və texnologiya üzrə milli şuraya.
 - Konqresə
 - Dövlət departamentinə
452. ABŞ da elmi-tədqiqata dövlət məsrəflərinin digər inkişaf etmiş ölkələrlə müqayisədə yüksək olmasını hansı faktor şərtləndirir?
- Dövlətin böyük maliyyə imkanları
 - √ Dünya liderliyi qorumaq üçün hərbi xarakterli elmi-tədqiqat məsrəflərinin yüksək həcmi.
 - Elmi tədqiqat sektorunun yüksək effektivliyi.
 - “dövlət-elmi-texniki sektor ” qarşılıqlı əlaqələrinin möhkəmliyi.
 - Xüsusi sektor-dövlət –elmi-texniki tərəqqi qarşılıqlı əlaqələrinin təkmilliyi.
453. Böyük Britaniyada dövlət elmi-tədqiqat vəsaitlərinin hansı hissəsi universitetlərə yönəldilir.?
- Təxminən 10%
 - təxminən 5%-i
 - Təxminən 20%
 - √ təxminən 30%
 - Təxminən 50%
454. ABŞ-da dövlət elmi-tədqiqat vəsaitlərinin hansı hissəsi universitetlərə verilir.
- √ 6%-ə yaxını.
 - 10-15%
 - 20-25% i
 - 30-35%-i
 - 50%- dən çoxu
455. Sənaye inkişafı məqsədlərinə ən çox dövlət vəsaiti ayıran Qərbi Avropa ölkəsi hansıdır.?
- İtaliya
 - Böyük Britaniya.
 - ABŞ
 - √ AFR
 - Fransa
456. İnnovasiya siyasətinin prinsipləri aşağıdakılardan hansılardır?
- √ hamısı
 - heç biri deyil
 - iqtisadi şəraitini formalaşması Azərbaycan iqtisadiyyatı üçün elmi-texniki nailiyyətlərin yayılmasına yardım göstərmək
 - müxtəlif mülkiyyət formasına malik elmi-tədqiqat təşkilatlarının inkişafı
 - elmi nailiyyətlərin Azərbaycanın gələcəyi üçün tətbiqi
457. Dövlət orqanlarının əsas funksiyalarına aşağıdakı hansılar aiddir?
- dövlət innovasiya siyasətinin formalaşması
 - heç biri
 - innovasiya sferası infrastrukturunun formalaşdırılmasında iştirak
 - √ hamısı
 - innovasiya proseslərinin hüquqi bazasının yaradılması
458. Miqyasına görə innovasiyalar aşağıdakılardan hansılardır?
- istehlakçı
 - √ mürəkkəb
 - radikal
 - ordinal
 - məhsul

459. İnnovasiya siyasətinin istiqamətləri hansılardır?
- yeniliklərin sifarişçisi olaraq dövlət elmin inkişafına kömək edir
 - yeniliklərə ilkin tələbin dəstəklənməsi ilə dövlət gələcəkdə tələbin artmasını təmin edir
 - heç biri
 - ✓ hamısı
 - elmin inkişafını təmin edir
460. Ölkə iqtisadiyyatının müxtəlif sahə və sferalarına tələb olunan kapital qoyuluşunun səviyyə və strukturunu təmin edən investisiya aktivliyini artıran bir-biri ilə əlaqəli məqsədlər kompleksidir bu tərif hansı siyasəti aiddir?
- dövlətin regional siyasəti
 - dövlətin büdcə siyasəti
 - dövlətin sosial inkişafı
 - dövlətin innovasiya siyasəti
 - ✓ dövlətin investisiya siyasəti
461. İnnovasiya siyasətinin əsasölkənin sosial-iqtisadi inkişafına tələb olunan resursların cəlb edilməsi və onların səmərəli istifadəsi üçün əlverişli şərait
- quruluşu
 - strukturu
 - ✓ vəzifəsi
 - obyektı
 - həcmi
462. İnnovasiya siyasətinin əsas prinsipləri hansılardır
- büdcənin resurs vəsaitlərinin səmərəliliyini artırmaq üçün müsabiqə əsasında yerləşdirilməsi
 - xüsusi investisiya qoyuluşlarının dövlət zəmanəti
 - vergi sisteminin sadələşdirilməsi
 - prioritet investisiya layihələrinin qarışıq dövlət kommersiya maliyyələşdirilməsi
 - ✓ hamısı
463. Aşağıdakılardan hansı investisiya siyasətinin istiqamətləridir:
- heç biri
 - ✓ hər konkret dövr üçün məqsədəuyğun investisiyaların həcmi və strukturunun müəyyən edilməsi
 - hamısı
 - dövlət idarəetmə qurumunda toplanması
 - dövlət aparatının yaranması
464. İnnovasiyaların yeniliklərə yönəldilməsi aşağıdakılardan hansılardır?
- ✓ hamısı
 - xarici iqtisadi fəaliyyətdə milli innovasiyalı məhsulları dəstəkləmək
 - innovasiyaların inkişafı və həyata keçirilməsi üçün əlverişli vəsait yaratmaq
 - təhsilin təkmilləşdirilməsi
 - innovasiyalı fəaliyyəti həyata keçirən kadrların hazırlanması, dövlət tərəfindən dəstəklənməsi
465. Dövlət orqanlarının əsas funksiyalarına aşağıdakılardan hansılar aiddir?
- ✓ hamısı
 - Azərbaycan regionlarında innovasiya proseslərinin tənzimlənməsi
 - innovasiya sferası üçün kadrlar hazırlığı
 - innovasiya risklərinin sığortalıması
 - köhnəlmiş məhsulların buraxılmasına görə dövlət sanksiyasının tətbiqi
466. Avropa Birliyinin Evrika proqramı üzrə az maliyyə vəsaiti ayrılan istiqamət hansıdır?

- Nəqliyyat.
- Yeni materiallar.
- √ Lazer.
- İnformasiya texnologiyaları
- İnformasiya texnologiyaları

467. . Evrika proqramının Ali idarəetmə Qurumu hansıdır?

- Avropa şurası nazirlər kabineti.
- İştirakçı ölkələrin xarici işlər nazirlərinin illik yığıncağı.
- İştirakçı ölkələrin koordinatorlarının illik yığıncağı.
- İştirakçı ölkələrin nümayəndələrindən təşkil edilmiş katiblik.
- √ İştirakçı ölkələrin müvafiq nazirlərin illik konfransı.

468. Qərbi Avropa ölkələrində innovasiya inkişafını stimullaşdırmaq üçün tətbiq edilən vergi kreditinin həcmi necə müəyyənləşir?

- Müəssisələrin mənfəət vergisini mənfəətin müəyyən faizi
- √ ETT məsrəflərinin müəyyən faizini vergiyə cəlb edilən mənfəətdən çıxmaqla.
- ETT məsrəflərini vergiyə cəlb edilən mənfəətdən çıxmaqla.
- ETT məsrəflərinin 2 mislini vergiyə cəlb edilən mənfəətdən çıxmaqla
- Vergiyə cəlb edilən mənfəətin həcmindən fiksasiya edilmiş məbləği çıxmaqla

Tətbiq xarakterinə görə innovasiyalar aşağıdakı hansı variantlarda düzgün verilmişdir?

469.

- a) istehsalın və bazarın tələbi ilə şərtlənən
- b) yeni məhsulların istehsalına və istifadəsinə yönəldilən
- d) yeni strukturun qurulmasına və fəaliyyətinə yönəldilən
- e) istehlakçı və investisiya innovasiyaları
- ə) yeni texnologiyaların yaradılmasına və tətbiqinə istiqamətlənən

- a,b,d
- e,ə,a
- a,b,ə
- √ b,d,ə
- b,d,e

470. İnnovasiya siyasətinin prinsipləri aşağıdakılardan hansıdır?

- ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə elmi tədqiqatların təşkili üçün şəraitin yaradılması
- elm və təhsilin inteqrasiyası
- təşkilatın və dövlətin intellektual mülkiyyət hüquqlarının müdafiəsi
- qeyd olunanlardan deyil
- √ hamısı

471. İnnovasiya sferasının funksiyaları deyil:

- innovasiya və elmi-texniki fəaliyyət ilə məşğul olan şəxslərin statusunun yüksəldilməsi
- √ beynəlxalq bazarda yerli innovasiya məhsullarının qorunması
- heç biri deyil
- dövlət sektorunun təşkilatlarında innovasiya proseslərinin institusional təminatı
- hamısı

472. İnnovasiya siyasətinin vəzifələrinə hansılar daxildir?

- beynəlxalq bazarda yerli innovasiya məhsullarının qorunması
- xarici iqtisadi innovasiya fəaliyyətinin inkişafı üzrə tədbirlərinin həyata keçirilməsi
- √ hamısı
- heç biri deyil
- innovasiya fəaliyyətinin inkişafında təhsil sferalarının qarşılıqlı təsirinin təmin edilməsi

473. İnnovasiya-innovasiya siyasətinin formalaşmasına hansılar daxildir:

- bütə vasitələri hesabına dövlətin investisiya prosesində bilavasitə iştirakı
- investisiya fəaliyyəti üçün əlverişli şəraitin yaradılması
- investisiya resurslarının amortizasiyası
- investisiya resurslarının formalaşması
- ✓ hamısı

474. İnnovasiya siyasətinin məqsədləri aşağıdakılardan hansılardır?

- yeni məhsulların rəqabət qabiliyyətinin artırılması
- ✓ hamısı
- ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi
- innovasiya fəaliyyəti üçün iqtisadi, hüquqi və təşkilat şəraitinin yaradılması
- elmi-texniki potensialın inkişafının səmərəli yerləşdirilməsi

475. Maliyyə-kredit mexanizminin innovasiya siyasəti hansılardır?

- ✓ hamısı
- elm tutumlu sahələrə vəsait qoyan investorları stimullaşdırmaq
- ixtira potent fəaliyyətinin maliyyələşdirilməsi
- innovasiya yönümlü məhsul istehsal edən müəssisələr sürətli ammortizasiya normasını tətbiq etmək
- yüksək texnologiyalarla bağlı innovasiyalı layihələrin maliyyələşdirilməsi

476. Meydana çıxma stimuluna görə innovasiyalar hansılardır:

- istehsalın tələbi
- bazarın tələbi
- ✓ hamısı
- heç bir aid deyil
- texnikanın tələbi

477. Tətbiq xarakterinə görə innovasiyalar aşağıdakılardan hansılardır?

- investisiya innovasiyaları
- radikal
- ordinal
- ✓ yeni məhsulun istehsalına və istifadəsinə yönəldilən
- sadə

478. İntestisiya siyasətinin məqsədləri aşağıdakılardan hansılardır?

- ✓ hamısı
- kiçik biznes dəstəklənməsi
- heç biri
- investisiya prosesinin həyata keçirilməsi üçün güzəşt sisteminin təkmilləşdirilməsi
- investisiya məqsədi ilə əhalinin pul vəsaitləri

479. İntestisiya siyasətinin məqsədləri aşağıdakılardan hansılardır?

- ölkə iqtisadiyyatının struktur yenidənqurulmasını təmin etmək
- yeni iş yerlərinin yaradılması
- ipoteka kreditinin inkişafı üçün şəraitin yaradılması
- vençur investisiyaların formalaşması və inkişafı üçün şəraitin yaradılması
- ✓ hamısı

480. Aşağıdakılardan hansı investisiya siyasətinin istiqamətləridir?

- vergi sisteminin sadələşdirilməsi
- ✓ investisiya qoyuluşlarının səmərəliliyinin artırılması
- ölkə iqtisadiyyatının strukturunun yenidən qurulmasını təmin etmək
- amortizasiya siyasətinin təkmilləşdirilməsi

- prioritet investisiya layihələrin seçilməsi

481. İntestisiya siyasətinin əsas prinsipləri hansılardır?

- investisiya cəlbədiciyi baxımından müəssisələrin yenidən qurulmasına şərait yaratması
- heç biri
- büdcə vəsaitinin məqsədli istifadəsinə nəzarətin gücləndirilməsi
- ✓ hamısı
- əhalinin yığımlarını stimullaşdırmaq məqsədi ilə investisiya üsullarının azaldılması üçün şəraitin təkmilləşməsi

482. İntestisiya siyasətinin əsas prinsipləri hansılardır?

- iqtisadiyyatın real sektoruna yönələn investisiyaların səmərəliliyinin təmin edən faiz dərəcəsinin müəyyən edilməsi
- ✓ hamısı
- amortizasiya siyasətinin təkmilləşdirilməsi
- xüsusi investisiya qoyuluşlarının dövlət zəmanəti
- vergi sisteminin sadələşdirilməsi

483. Dövlətin investisiya siyasəti və sferalarına tələb olunan kapital qoyuluşlarının səviyyə və strukturunun təmin edən investisiya aktivliyi bir-biri ilə əlaqəli məqsədlər kompleksidir:

- dünya iqtisadiyyatının eyni sahə
- davamlı iqtisadiyyatda müxtəlif sahə
- postindustrial iqtisadiyyatda seçilmiş sahəsi
- bazar iqtisadiyyatında müxtəlif sahə
- ✓ ölkə iqtisadiyyatında müxtəlif sahə

484. Regional idarə etmə qurumları innovasiya inkişafını stimullaşdırmaq üçün hansı tədbiri reallaşdırır?

- Regional elmi parkların təşkilinə yardım.
- Yerli vergi güzəştlərinin tətbiqi.
- ✓ Regional sosial müdafiə proqramlarının hazırlanması və gerçəkləşdirilməsi
- Regional proqramların hazırlanması və gerçəkləşdirilməsi.
- Regional biznes –inkubatorların təşkilinə yardım.

485. İntestisiya necə inkişaf modelindən ibarətdir?

- 2
- 4
- 5
- ✓ 3
- 1

486. İnnovasiya inkişaf modelləri hansılardır?

- texnoloji inkişaf açıq bazar şəraitində həyata keçirilən
- ✓ hamısı
- TMK tərəfindən həyata keçirilən
- innovasiya mühiti
- dövlət proteksionizmi qapalı milli bazar şəraitində həyata keçirilən

487. Salikon Vadisi elmi parkının formalaşmasına hansı ən mühüm faktorlar təsir göstərir?

- Kolorniya ştat hökumətinin siyasəti, innovasiya məhsullarına davamlı, hərbi sifarişlər, federal hökumətin subsidiyalari.
- ✓ ABŞ federal hökumətinin iqtisadiyyatı mikroelektronika məhsullarının böyük satış bazarı, inkişaf etmiş vençur maliyyə sisteminin mövcudluğu.
- Federal hökumətin siyasəti , əlverişli coğrafi mövqe, keyfiyyətli iş qüvvəsinin mövcudluğu.
- Mikroelektronika məhsullarının böyük satış bazarı, əlverişli coğrafi mövqe, stat hökumətinin siyasəti.
- Federal hökumətin qrantları, təbii resursların zənginliyi, keyfiyyətli iş qüvvəsinin mövcudluğu.

488. Sadalananlardan hansı elmi parkların xarakterik xesusiyyətlərinə aid deyil?
- Elmi parkın nüvəsini təşkil edən universitetin mövcudluğu.
 - √ Zəruri sosial mühitin mövcudluğu.
 - Zəruri iqtisadi şərtlərin mövcudluğu
 - Vençur firmaların mövcudluğu.
 - Kiçik biznes inkubatorlarının mövcudluğu

489. Fransada ötən əsrin son on illiklərində regional innovasiya inkişafında hansı qurumlar mühüm rol oynadı?
- Regional hökumət orqanları.
 - Regionlarda yerləşən universitetlər.
 - √ regional innovasiya və texnologiyaların ötürülməsi mərkəzləri.
 - Regional elmi parklar
 - Regional biznes- inkubatorlar.

490. Tayvan modelinin müsbət cəhəti:
- dövlət tərəfindən xüsusi investisiya qərarlarının koordinasiya mexanizminin yaradılması
 - √ hamısı
 - hec biri
 - xüsusi ixraca işləyən firmalarbazarı və potensial investorları yaxşı tanınması
 - xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya olunması

491. Yapon modelinin müsbət cəhəti:
- siyasi qüvvələrin korrupsiyası
 - hec biri
 - √ səmərəli investisiyalar üçün əhəmiyyətli vəsaitin cəmləşməsi imkanı
 - investisiyaların planlaşdırılması prosesinin siyasiləşdirilməsi
 - pul-kredit parametrlərin xoşagəlməz dəyişilməsi

492. Amerikan modelinin mənfi cəhəti
- xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
 - hamısı
 - investisiya resurslarının səmərəli paylanması təmin olunur
 - √ yığım yaranması və artırılması üçün stimulların olmamasıdır
 - hec biri

493. Yapon modelinə aiddir?
- hec biri
 - hamısı
 - xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
 - √ xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi
 - xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya olunması

494. Amerikan modelinə aiddir?
- √ xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
 - hamısı
 - hec biri
 - xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya olunması
 - xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi

495. İnteraksiya inkişaf modellərinə aiddir?
- xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
 - √ hamısı

- heç biri
- xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya olunması
- xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi

496. Innovasiyanın 6-cı (Avropa İttifaqı) modelinin mahiyyəti

- heç biri
- texnoloji inkişaf dünya bazarları ilə bilavasitə qarşılıqlı əlaqədə həyata keçirilir
- hamısı
- ✓ Milli innovasiya mühitindən ayrı-ayrı dövlətlər arasında əməkdaşlığa əsasən fəaliyyət göstərir
- artıq yaradılmış yeni texnologiyaların istifadəsi

497. Hərbi modelin əsas məqsədi

- artıq yaradılmış yeni texnologiyaların istifadəsi
- Milli innovasiya mühitindən ayrı-ayrı dövlətlər arasında əməkdaşlığa əsasən fəaliyyət göstərir
- ✓ texnoloji inkişaf vasitəsi ilə hərbi sahədə üstünlük qazanmaq
- texnoloji inkişaf dünya bazarları ilə bilavasitə qarşılıqlı əlaqədə həyata keçirilir
- xüsusi kompaniyalar arasında əməkdaşlığa əsasən fəaliyyət göstərir

498. Innovasiyanın 3-cü modelinin mahiyyəti

- texnoloji inkişaf vasitəsi ilə hərbi sahədə üstünlük qazanmaq
- artıq yaradılmış yeni texnologiyaların istifadəsi
- ✓ dövlət texnoloji innovasiyaları dəstəkləyir
- texnoloji inkişaf açıq bazar şəraitində həyata keçirilir
- TMK tərəfindən həyata keçirilir

499. Innovasiyanın 6-cı modeli hansıdır?

- hərbi model
- TMK tərəfindən həyata keçirilən
- innovasiya mühiti
- texnoloji inkişaf açıq bazar şəraitində həyata keçirilən
- ✓ Avropa İttifaqı modeli

500. Innovasiyanın 5 -ci modeli hansıdır?

- ✓ hərbi model
- TMK tərəfindən həyata keçirilən
- dövlət proteksionizmi qapalı milli bazar şəraitində həyata keçirilən
- innovasiya mühiti
- texnoloji inkişaf açıq bazar şəraitində həyata keçirilən